

1. Fermada daxili nəzarət sisteminin səmərəli təşkili məqsədi ilə auditor təklif edir:
 - əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
 - uçotun həmin sahəsi üzrə sənəddövriyyəsi qrafikinə mövcudluğu və ona əməl olunmasına nəzarət;
 - ✓ müəssisə rəhbərliyi və ya digər məsul şəxs tərəfindən mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
 - mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
 - mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakı;
2. hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması;
 - mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
 - ✓ həmin əməliyyatların sənədli rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət edilməsi
 - hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması
 - əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
 - mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
3. Heyvandarlıq fermalarında mal qaranın miqdarı və çəkisi üzrə bilərəkdən edilən təhriflər yol verilməməsi məqsədi ilə yoxlama zamanı auditor təklif edir:
 - ✓ mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakını;
 - hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması;
 - əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
 - mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının yoxlanması;
 - mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
4. Bəslənməkdə və kökəldilməkdə olan mal qara ilə əlaqədar əməliyyatların auditinin digər aktivlərin auditi ilə fərqi səciyyələnilir:
 - bəslənməkdə və kökəldilməkdə olan mal qaranın hərəkəti üzrə əməliyyatlar üzrə;
 - düzgün cavab yoxdur
 - yoxlamanın planı və auditin planlaşdırılması üzrə;
 - bioloji aktivlərin spesifik xüsusiyyətləri üzrə;
 - ✓ mahiyyətinə görə tətbiq olunan analitik prosedurların tərkibi və məzmunu üzrə;
5. Heyvandarlıq məhsullarının maya dəyərinin strukturunda hansı xərclər böyük xüsusi çəkiyə malikdir?
 - nəqliyyat xərcləri
 - çobanların əmək haqqı
 - amortizasiya ayırmaları
 - sağıcıların əmək haqqı
 - ✓ yem xərcləri
6. Məzuniyyətə gedən əməkdaş üçün nağdsız qaydada aviabiletin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
 - D-t «İnzibati xərclər» K-t «Kassa»
 - D-t «Digər debitor və kreditor borcları» K-t «Təhtəlhəsab məbləqlər»
 - D-t «Təhtəlhəsab məbləqlər» K-t «Digər debitor və kreditor borcları»
 - ✓ D-t «Digər debitor və kreditor borcları» K-t «Bank hesablaşma hesabları»
 - D-t «Kassa» K-t «İnzibati xərclər»
7. Hesablaşma hesabına qısamüddətli kreditlərin köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 401;
- D-t 223 K-t 343;
- D-t 343 K-t 223;
- ✓ D-t 223 K-t 501;
- D-t 401 K-t 221;

8. Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir:

- “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
- “Digər debitor və kreditor borcları”;
- ✓ “Ümumi mənfəət (zərər)”;
- “Nizamnamə üzrə ehtiyat”;
- “Qanunvericilik üzrə ehtiyat”;

9. Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

- təşkilatın pul vəsaitlərindən isitifadəyə görə alınmış faizlər
- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- ✓ əvəzsiz alınmış aktivlər;
- kurs fərqləri

10. Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır:

- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti
- əvəzsiz alınmış aktivlərin dəyəri;
- tələb olunma vaxtı keçmiş kreditor borcları;
- kurs fərqləri;
- ✓ digər təşkilatın fəaliyyətində iştirakdan pay;

11. Auditor sənaye müəssisəsində hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?

- D-t 801 K-t 302
- D-t 302 D-t 801
- D-t 311 K-t 534
- D-t 534 K-t 311
- ✓ D-t 341 K-0t 534

12. Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsini düzgün hesab edir:

- işçinin öz hesabına
- qeyri satış gəlirlərinə
- ✓ mənfəət hesabına
- gələcək hesabat dövrlərin gəlirlərinə
- məhsulun maya dəyərinə

13. Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:

- məhsul satışından pul gəlirinə
- ehtiyat kapitalına
- qeyri satış gəlirlərinə
- ✓ əməliyyat gəlirlərinə
- xalis mənfəətə

14. Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditor borclarını aid edir:

- ehtiyat kapitalına
- ✓ qeyri satış gəlirlərinə
- məhsul satışından pul gəlirinə
- xalis mənfəətə
- əməliyyat gəlirlərinə

15. Sənaye müəssisəsində ƏDV hansı mənbədən ödənilməlidir?

- balans mənfəətindən
- vergiyə cəlb olunan mənfəətdən
- marjinal mənfəətdən
- xalis mənfəətdən
- ✓ satışdan pul gəlirindən

16. Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- əvəzsiz alınmış aktivlər
- sığorta ödəmələrinin alınması
- ✓ əmlakın icarəyə verilməsindən gəlirlər
- istiqrazlar üzrə faiz gəlirləri
- müsbət kurs fərqi

17. Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- ✓ D-t "Satış" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Hazır məhsul" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Hazır məhsul"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat gəlirləri"
- D-t "Sair əməliyyat gəlirləri" K-t "Ümumi mənfəət (zərər)"

18. Auditorun fikrincə sənaye müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanması səciyyətləndirir:

- D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalı"
- ✓ D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi"
- D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Ümumi mənfəət (zərər)"
- D-t "Ümumi mənfəət (zərər)" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- D-t "Nominal (nizamnamə) kapitalı" K-t "Ümumi mənfəət (zərər)"

19. Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılış aparılmalıdır:

- D-t 221 K-t 223;
- D-t 223 K-t 221
- D-t 205 K-t 204;
- ✓ D-t 204 K-t 202;
- D-t 204 K-t 205;

20. Auditor müəssisənin hazır məhsulunun hansı qaydada əks etdirilməsini düzgün sayır:

- müqavilə və ya uçot qiyməti üzrə
- satış qiyməti üzrə;
- ✓ normativ və ya faktiki maya dəyəri üzrə;
- yalnız faktiki maya dəyəri üzrə;
- yalnız uçot dəyəri üzrə;

21. Auditor sənaye müəssisəsində satış üçün nəzərdə tutulmuş məhsulun mühasibat uçotu və hesabatda əks etdirilməsinin hansı metodunu düzgün hesab edir:

- b.plan maya dəyəri üzrə;
- c.uçot dəyəri üzrə;

- ✓ faktiki istehsal maya dəyəri üzrə;
- d.bazar dəyəri üzrə
- a.normativ maya dəyəri üzrə;

22. Sənaye müəssisəsində hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- təhvil-təslim qaiməsi, əmr-qaimə;
- məhsulun yüklənməsi və satışı cədvəli;
- hazır məhsulun anbar uçotu vərəqəsi
- ✓ hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- hazır məhsul buraxılışı cədvəli

23. Sənaye müəssisəsində hazır məhsulun uçotu üzrə hansı ilkin sənəddən istifadə olunur:

- əmtəə-nəqliyyat qaiməsi;
- əmr-qaimə;
- hesab-faktura;
- ✓ təhvil-təslim qaiməsi;
- məhsul buraxılışı cədvəli

24. Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə:

- rəy verməkdən imtina etməlidir;
- ✓ həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
- müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- mənfi auditor rəyi verməlidir;

25. Sənaye müəssisəsində hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış əmək haqqı və tutulma məbləqləri;
- ödənilmək üçün hesablanmış əmək haqqı;
- yalnız ödəniləcək əmək haqqı məbləği;
- hesablanmış və veriləcək əmək haqqı;
- ✓ hesablanmış əmək haqqı, tutulması və veriləsi məbləq ;

26. Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- əsas fəaliyyət üzrə xərclərə;
- qeyri satış xərclərinə;
- əməliyyat xərclərinə;
- məhsul satışına;
- ✓ kapital qoyuluşlarına;

27. Qaydaya görə hesabat dövründə təşkilatın digər xərcləri :

- mühasibat hesabatında ayrıca verilmir;
- ✓ hesabat dövrünün mənfəətinə silinmir;
- hesabat dövrünün mənfəəti hesabına silinir;
- kommersiya xərclərinin tərkibində verilir;
- balans mənfəətinin tərkibində verilir;

28. Sənaye müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodunu müəyyən edir:

- istifadə olunan istehsal texnologiyasının xüsusiyyəti;
- doğru cavab yoxdur;
- istehsalın sahə xüsusiyyəti;
- ✓ təşkilatın uçot sisteminin seçilməsi;
- təşkilatın fəaliyyətinin həcmi;

29. Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ✓ D-t “İstehsalat məsrəfləri” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “İstehsalat məsrəfləri”
- D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “Kassa”
- D-t “İnzibati xərclər” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- D-t “Kommersiya xərcləri” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”

30. Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- müstəqim material məsrəflərinin tanınması qaydası;
- hesabat dövründə satılmış məhsulların maya dəyərini hesablanmasına aid olmayan xərclərin həcmi dəyişməsi;
- ✓ xərcelementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;

31. Auditor sənaye müəssisəsində kommersiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t “Hazır məhsul” K-t “Kommersiya xərcləri”
- D-t “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” K-t “Hazır məhsul”
- ✓ D-t “Satış” K-t “Kommersiya xərcləri”
- D-t “Kommersiya xərcləri” K-t “Ümumi mənfəət (zərər)”
- D-t “Ümumi mənfəət (zərər)” K-t “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

32. Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- qeyri satış xərclərinə;
- məhsul satışına;
- maliyyə qoyuluşlarına;
- əsas fəaliyyət üzrə xərclərə;
- ✓ əməliyyat xərclərinə;

33. Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ✓ xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

34. Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasibat yazılışı aparılmalıdır?

- D-t “İnzibati xərclər” K-t “Material ehtiyatları”
- D-t “Material ehtiyatları” K-t “İnzibati xərclər”
- D-t “Bitməmiş istehsal” K-t “Material ehtiyatları”
- D-t “Material ehtiyatları” K-t “Bitməmiş istehsal”
- ✓ D-t “İstehsalat məsrəfləri” K-t “Material ehtiyatları”

35. Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- ✓ norma daxilində istehsal məsrəflərinə;
- gələcək dövrlərin xərclərinə;
- üstəlik xərclərə;
- kommersiya xərclərinə;
- inzibati xərclərə;

36. Sənaye müəssisəsində təhtəhsab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “Kassa”
- D-t “Təhtəhsab məbləğlər” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”

- ✓ D-t “İnzibati xərclər” K-t “Təhtəlahesab məbləğlər”
- D-t “İstehsalat məsrəfləri” K-t “Təhtəlahesab məbləğlər”
- D-t “Kassa” K-t “Təhtəlahesab məbləğlər”

37. Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “Kommersiya xərcləri”
- D-t “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” K-t “Gələcək hesabat dövrlərin xərcləri”
- D-t “Kommersiya xərcləri” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- ✓ D-t “İnzibati xərclər” K-t “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- D-t “Gələcək hesabat dövrlərin xərcləri” K-t “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”

38. Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir:

- plan maya dəyəri ilə;
- ✓ faktiki maya dəyəri ilə;
- müqavilə qiyməti ilə;
- bazar qiyməti ilə;
- normativ maya dəyəri ilə;

39. Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- təşkilatın əlavə kapitalında;
- ✓ əmtəə-material qiymətlilərinin dəyərində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- satışdan kənar xərclərin tərkibində;

40. Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir:

- məhsulun normativ maya dəyərində;
- digər fəaliyyətdən zərərlərin tərkibində;
- satış üzrə xərclərin tərkibində;
- satışdankənar xərclərə;
- ✓ məhsulun faktiki maya dəyərində;

41. Sənaye müəssisəsinin mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- torpaq tikili və avadanlıqların qiymətləndirmə şərtləri
- ✓ xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

42. Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir:

- ✓ müəssisənin uçot siyasətində;
- izahlı qeydlərdə;
- Kapitaldakı dəyişikliklər haqqında hesabatda;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- mühasibat balansında;

43. Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ✓ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;

44. Sənaye müəssisəsində məhsulun tam maya dəyərinin hesablanması zamanı:
- dolay xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
 - dolay xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;
 - daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
 - ✓ bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
 - bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
45. Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir:
- ✓ əməliyyat xərclərinin tərkibində;
 - əmtəə-material qiymətlilərinin dəyərində;
 - təşkilatın əlavə kapitalında;
 - satışdan kənar xərclərin tərkibində;
 - təşkilatın xalis mənfəətində;
46. Qısamüddətli kreditlər üzrə faizlərin alınması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- ✓ D-t 223 K-t 501;
 - D-t 401 K-t 343;
 - D-t 801 K-t 343;
 - D-t 343 K-t 801;
 - D-t 223 K-t 401;
47. Sənaye müəssisəsində malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə fərqvergi uçotunda daxil edilir:
- əməliyyat xərclərinin tərkibinə;
 - ✓ satışdan kənar xərclərə;
 - təşkilatın əlavə kapitalına;
 - əmtəə-material qiymətlilərinin dəyərində;
 - təşkilatın xalis mənfəətinə;
48. Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:
- ✓ əməliyyat xərclərinin tərkibinə;
 - satışdan kənar xərclərə (gəlirlərə);
 - təşkilatın əlavə kapitalına;
 - əmtəə-material qiymətlilərinin dəyərində;
 - təşkilatın xalis mənfəətinə;
49. Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:
- ✓ əmtəə-material qiymətlilərinin dəyərində;
 - satışdan kənar xərclərə;
 - əməliyyat xərclərinin tərkibinə;
 - təşkilatın xalis mənfəətinə;
 - təşkilatın əlavə kapitalına;
50. Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:
- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
 - ✓ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
 - kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
 - hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
 - kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;

51. Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
 - kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibi daxil edilməsi;
 - ✓ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
 - kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
 - hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
52. Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - ✓ mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
53. Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?
- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
 - alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
 - alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
 - qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
 - ✓ alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
54. Sənaye müəssisəsində kredit və borcların analitik uçotu aparılmadıqda onların yoxlanılması üçün auditorun hərəkəti?
- dərhal alınmış kreditlər üzrə faizlərin hesablanması düzgünlüyünün yoxlanmasına başlamalıdır;
 - əvvəlcə kredit müqavilələrini və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır;
 - ✓ əvvəlcə müəyyən əlamətlər üzrə kredit müqavilələrini qruplaşdırmalıdır;
 - əvvəlcə mühasibatlıqda kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüyünü yoxlamalıdır;
 - alınmış kredit və borclar üzrə sənədlərin təşkilatın direktoru, baş mühasib və ya səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalıdır;
55. Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasibat yazılışını düzgün hesab edir?
- D-t “Müxtəlif debitor və kreditor borcları” K-t “Kassa”
 - ✓ D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “Müxtəlif debitor və kreditor borcları
 - D-t “Digər ehtiyatlar” K-t “Nominal (nizamnamə) kapital”
 - D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “Təhtəlhəساب məbləğlər”
 - D-t “Bank hesablaşma hesabları” K-t “Müxtəlif debitor və kreditor borcları”
56. Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır:
- məzuniyyətlərin verilməsi üzrə əməllərin mövcudluğu;
 - ✓ bütün cavablar doğrudur;
 - vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyü;
 - fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyü;
 - sexlərdə iş vaxtının uçotu tabelinin aparılması
57. Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması:
- kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
 - hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
 - ✓ daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
 - istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;
 - xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
58. Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debitinə yazılmalıdır?

- ✓ 202-7
- 202-3
- 202-6
- 202-5
- 202-1

59. Auditor sənaye müəssisəsində pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
- kassadan xarici valyutanın çıxması zamanı;
- ✓ valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;
- təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı
- kassaya xarici valyutanın daxil olması zamanı;

60. Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
- xəzinədarın hesabatı;
- bank arayışları;
- ✓ pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;

61. Sənaye müəssisəsində real debitor və kreditor borclarının auditi aid edilir

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- daxili hesalaşmaların auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- ✓ xarici hesalaşmaların auditinin vəzifəsinə;

62. Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:

- D-t "Gələcək hesabat dövrün xərcləri" K-t "Digər qısamüddətli aktivlər"
- ✓ D-t "Bank hesablaşma hesabları" K-t "Alınmış qısamüddətli avanslar"
- D-t "Alınmış qısamüddətli avanslar" K-t "Digər qısamüddətli aktivlər"
- D-t "Digər qısamüddətli aktivlər" K-t "Alınmış qısamüddətli avanslar"
- D-t "Digər qısamüddətli aktivlər" K-t "Gələcək hesabat dövrün xərcləri"

63. Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t 244 K-t 801
- D-t 341 K-t 543
- D-t 543 K-t 341
- D-t 543 K-t 244
- ✓ D-t 801 K-t 192

64. Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- daxili hesalaşmaların auditinin vəzifəsinə;
- ✓ xarici hesalaşmaların auditinin vəzifəsinə;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;

65. Sənaye müəssisəsində malsatan və podratçılarla hesablaşmaların yoxlanması ilə bağlı plan və proqramı tərtib etməzdən qabaq müəyyən edilməlidir:

- D-t "İstehsalat məsrəfləri" K-t "Material ehtiyatları"
- ✓ malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti

- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;
- malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar;
- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununna görə uçotda əks olunması
- müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;

66. Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- ✓ D-t “Material ehtiyatları” K-t “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- D-t “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” K-t “Material ehtiyatları”
- D-t “Material ehtiyatları” K-t “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”
- D-t “Material ehtiyatları” K-t “İstehsalat məsrəfləri”

67. Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır:

- D-t 531 K-t 103
- ✓ D-t 103 K-t 431
- D-t 331 K-t 103
- D-t 103 K-t 331
- D-t 103 K-t 531

68. Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- müstəqim material məsrəflərinin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ✓ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;

69. Qiymətliyərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasından sonra harada əks etdirilir:

- ✓ sair əməliyyat xərclərinin tərkibində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın əlavə kapitalında;
- əmtəə-material qiymətliyərinin dəyərində;
- təşkilatın xalis mənfəətində;

70. Borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- ✓ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;

71. Əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;
- müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ✓ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;

72. Mühasibat uçotu məqsədilə təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi;
- borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi
- ✓ kredit və borclar üzrə analitik uçotun təşkili;

- borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;
- borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;

73. Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA amortizasiyasının uçotunun auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
- ✓ QMA üzrə vergitutmanın düzgünlüyünün auditi

74. Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsinin hansı qaydasını düzgün hesab edir:

- ✓ D-t “Şübhəli borclar üzrə düzəlişlər” K-t “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t “ Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları “ K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları “ K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t “ Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları “ K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” K-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları

75. Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir

- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- ✓ alıcıların qısamüddətli borclarının ödənilməsini;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını
- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;

76. Sənaye müəssisəsində D-t 531 K-t 223 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının hesablanması
- ✓ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini

77. Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t “Malsatan və podratçılara kreditor borcları” K-t “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”;
- D-t “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər “ K-t “ Torpaq, tikili və avadanlıqlar “
- D-t “Təhtə hesab məbləqlər” K-t “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər “;
- ✓ D-t “Alıcı və sifarişçilərin debitor borcları” K-t “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”
- D-t “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər” K-t “Malsatan və podratçılara kreditor borcları”

78. Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 111 K-t 333;
- D-t 111 K-t 112;
- D-t 442 K-t 111;
- D-t 333 K-t 111
- ✓ D-t 111 K-t 331;

79. Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t 342 K-t 301
- ✓ D-t 341 K-t 534
- D-t 533 K-t 801

- D-t 801 K-t 533
- D-t 801 K-t 534

80. Auditor sənaye müəssisəsinin işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar” K-t “Tələblərə əsasən verilən digər bank hesabları”
- D-t “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar” K-t “Ümumi mənfəət (zərər)”
- D-t “Bank hesablaşma hesabları” K-t “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar”
- ✓ D-t “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar” K-t 221 “Kassa”
- D-t “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar” K-t “Bank hesablaşma hesabları”

81. Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi
- ✓ təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- öz işçilərinə dividendlərin hesablanması

82. Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzdün hesab edir?

- D-t 301 K-t 533
- ✓ D-t 331 K-t 301
- D-t 312 K-t 302
- D-t 302 K-t 312
- D-t 533 K-t 301

83. Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- tələb olunmamış debitor borclarının silinməsini
- uzunmüddətli debitor borclarının silinməsini
- vaxtında silinməmiş debitor borclarının silinməsini
- ✓ vaxtında alınmamış debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

84. Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:

- D-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları” K-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları “ K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t “ Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları “ K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t “ Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları “ K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ✓ D-t “Şübhəli borclar üzrə düzəlişlər” K-t “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları

85. Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını
- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- ✓ alıcıların qısamüddətli borclarının ödənilməsini;

86. Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir:

- ✓ D-t “Bankdakı hesablaşmalar hesabı” K-t “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t “ Bankdakı hesablaşmalar hesabı “ K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları “ K-t “Bankdakı hesablaşmalar hesabı
- D-t “ Malsatan və podratçılara qısamüddətli kreditor borcları “ K-t “ Bankdakı hesablaşmalar hesabı
- D-t “Bankdakı hesablaşmalar hesabı “ K-t “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları”

87. Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 K-t 223 mühasiat yazılışı edilir:
- malsatanların qısamüddətli kreditör borclarının hesablanması;
 - malsatanların uzun və qısamüddətli kreditör borclarının müəyyən olunmasını;
 - ✓ malsatanların qısamüddətli kreditör borclarının ödənilməsini
 - malsatanların ortamüddətli kreditör borclarının ödənilməsini
 - malsatanların uzunmüddətli kreditör borclarının hesablanması
88. Auditor sənaye müəssisəsində malsatanlara olan kreditör borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:
- D-t “Bankdakı hesablaşmalar hesabı” K-t “Malsatan və podratçılara uzunmüddətli kreditör borcları
 - D-t “ Malsatan və podratçılara uzunmüddətli kreditör borcları “ K-t “Əsas idarə heyətinin qısamüddətli debitor borcları
 - D-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları “ K-t “Bankdakı hesablaşmalar hesabı
 - D-t “ Bankdakı hesablaşmalar hesabı “ K-t “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
 - ✓ D-t “ Malsatan və podratçılara qısamüddətli kreditör borcları “ K-t “ Bankdakı hesablaşmalar hesabı”
89. Sənaye müəssisəsində keçmişdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:
- “Hesabat dövrünün xalis mənfəəti”;
 - “Ümumi mənfəət (zərər)”;
 - “Emissiya gəliri”;
 - ✓ “Gələcək hesabat dövrlərin gəlirləri”
 - “Qanunvericilik üzrə ehtiyat”;
90. Auditor sənaye müəssisəsində kreditör borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:
- “Təhtəlhəساب məbləqlər”;
 - “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”;
 - “Qısamüddətli bank kreditləri”;
 - ✓ “Gələcək hesabat dövrlərin gəlirləri”
 - “uzunmüddətli kreditör borcları”;
91. Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:
- “Vergi öhdəlikləri”;
 - “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
 - “Təhtəlhəساب məbləqlər”;
 - Alıcılar və sifarişçilərin debitor borcları;
 - ✓ “Emissiya gəliri”;
92. Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:
- D- t “Torpaq, tikili və avadanlıqlar” K- t “Nominal (nizamnamə) kapitalı”
 - D- t “Nominal (nizamnamə) kapitalı” K – t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - D- t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” K- t “Nominal (nizamnamə) kapitalı”;
 - D-t “Nominal (nizamnamə) kapitalı” K- t “Daşınmaz əmlaka investisiyalar”
 - ✓ D- t “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” K- t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”;
93. Sənaye müəssisəsində D-t “Alıcılar və sifarişçilərlə hesablaşmalar” K-t “Bank hesablaşma hesabları” mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?
- mal göndərənə avansın köçürülməsi
 - vaxtından əvvəl alınmış avansın məbləğini
 - avansın sifarişçinin hesabına köçürülməsini
 - avansın satıcının hesabına köçürülməsini
 - ✓ alıcının borcunun ödənilməsini

- 94.** Sənaye müəssisəsində təhtəlhəsab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:
- D-t “Bank hesablaşma hesabları” K-t “İstehsalat məsrəfləri”
 - ✓ D-t “Kassa” K-t “Təhtəl hesab məbləqlər”
 - D-t “Təhtəl hesab məbləqlər” K-t “Bank hesablaşma hesabları”
 - D-t “Bank hesablaşma hesabları” K-t “Təhtəlhəsab məbləqlər”
 - D-t “Təhtəl hesab məbləqlər” K-t “İstehsalat məsrəfləri”
- 95.** Sənaye müəssisəsində təhtəlhəsab şəxslərə nağd pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:
- D-t “İstehsalat məsrəfləri” K-t “Təhtəl hesab məbləqlər”
 - ✓ D-t “Təhtəlhəsab məbləqlər” K-t “Bank hesablaşma hesabları”
 - D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc” K-t “İstehsalat məsrəfləri”
 - D-t “Bank hesablaşma hesabları” K-t “İstehsalat məsrəfləri”
 - D-t “Təhtəlhəsab məbləqlər” K-t “Kassa”
- 96.** Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?
- D-t “İstehsalat məsrəfləri” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc”
 - D-t “Bank hesablaşma hesabları” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc”
 - D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc” K-t “Bank hesablaşma hesabları”
 - D-t “Tələblərə əsasən verilən digər bank hesabları” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc”
 - ✓ D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc” K-t “Kassa”
- 97.** Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir?
- D-t “Kassa” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc”
 - D-t “Bank hesablaşma hesabları” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc”
 - ✓ D-t “İstehsalat məsrəfləri” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc”
 - D-t “Tələblərə əsasən verilən digər bank hesabları” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc”
 - D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borc” K-t “Kassa”
- 98.** Sənaye müəssisəsində təhtəlhəsab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?
- D-t “Bank hesablaşma hesabları” K-t “Kassa”
 - D-t “Tələblərə əsasən verilən digər bank hesabları” K-t “Bank hesablaşma hesabları”
 - ✓ D-t “Təhtəlhəsab məbləqlər” K-t “Kassa”
 - D-t “Bank hesablaşma hesabları” K-t “Tələblərə əsasən verilən digər bank hesabları”
 - D-t “Kassa” K-t “Tələblərə əsasən verilən digər bank hesabları”
- 99.** Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t “Ümumi mənfəət (zərər), K-t “Kassa” mühasibat yazılışı edilir?
- kassa əməliyyatlarının tam əks etdirilməmsini;
 - ✓ xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
 - kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
 - düzgün cavab yoxdur
 - təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- 100.** Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t “Kassa”, K-t “Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir?
- kassada pul vəsaitinin çatışmazlığını;
 - təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
 - ✓ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
 - kassa əməliyyatlarının tam əks etdirilməmsini
 - təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- 101.** Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?
- əməliyyat xərclərinin tərkibinə;

- hazır məhsula;
 - əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
 - gələcək dövrün xərclərinə;
 - ✓ maliyyə nəticələrinə;
- 102.** Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir:
- əməliyyat xərclərinin tərkibinə;
 - hazır məhsula
 - əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
 - ✓ inziati xərclərə;
 - əmtəə-material qiymətlilərinin dəyərinə;
- 103.** Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda aid edilməlidir:
- əməliyyat xərclərinin tərkibinə;
 - hazır məhsula;
 - əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya
 - ✓ ümumistehsal xərclərinə;
 - əmtəə-material qiymətlilərinin dəyərinə;
- 104.** Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir:
- əməliyyat xərclərinin tərkibinə;
 - ✓ günahkar şəxsə;
 - təşkilatın əlavə kapitalına;
 - təşkilatın xalis mənfəətinə;
 - əmtəə-material qiymətlilərinin dəyərinə;
- 105.** Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:
- ✓ istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
 - istehsala xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
 - istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;
 - müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
 - istehsala xərcləri əks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla;
- 106.** Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditör borclarını aid edir:
- ehtiyat kapitalına
 - məhsul satışından pul gəlirinə
 - xalis mənfəətə
 - əməliyyat gəlirlərinə
 - ✓ qeyri satış gəlirlərinə
- 107.** Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?
- D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “Kommersiya xərcləri”
 - ✓ D-t “İnzibati xərclər” K-t “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
 - D-t “Gələcək hesabat dövrlərin xərcləri” K-t “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
 - D-t “Malsatan və podratçılara qısamüddətli kreditör borcları” K-t “Gələcək hesabat dövrlərin xərcləri”
 - D-t “Kommersiya xərcləri” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- 108.** Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir:
- Kapitaldakı dəyişikliklər haqqında hesabatda;
 - izahlı qeydlərdə;

- ✓ müəssisənin uçot siyasətində;
- mühasibat balansında;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

109. Konkret növ məhsul istehsalına buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
- D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- ✓ D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»

110. D-t İnziabti xərclər K-t Torpaq, tikili və avadanlıqların amortizasiyası mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- norma daxilində istehsal məsrəflərini;
- ✓ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;

111. Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər
- kurs fərqləri
- ✓ əvəzsiz alınmış aktivlər;

112. ASK təşkilatında işçilərə əmək haqqı hesablandıqda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Digər qısamüddətli debitor borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- ✓ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Uzunmüddətli bank kreditləri»;
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları»;
- D-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;

113. ASK təşkilatında müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda həmin məbləğ silinməlidir?

- ✓ maliyyə nəticələrinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- hazır məhsula;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

114. ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasına qədər əks etdirilməlidir:

- təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın əlavə kapitalında;
- ✓ əmtəə-material qiymətlilərinin dəyərində;

115. Heyvandarlıqdan alınmış balalar hansı sənəd əsasında mədaxil edilir?

- mədaxil orderi
- müqavilə sənədləri
- heyvanların növü
- düzgün cavab yoxdur
- ✓ tərtib olunmuş aktlar

- 116.** Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunur:
- alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
 - qiymətli kağızların uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər qiymətli kağızların dəyərinə daxil edilmişdir;
 - ✓ qeyri maddi aktivlərin uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər həmin obyektlərin inventar dəyərinə daxil edilmişdir;
 - alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
 - alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- 117.** Mühasibat uçotu məqsədi üçün ASK təşkilatının uçot siyasəti haqqında informasiyanın tərkibində hansı məlumatlar yoxdur:
- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi haqqında;
 - ✓ kredit və borclar üzrə analitik uçotun təşkili haqqında;
 - borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası haqqında;
 - borc öhdəlikləri üzrə çatası gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
 - borc vəsaitlərinin müvəqqəti istifadəyə verilməsindən gəlirin uçotu qaydası haqqında;
- 118.** İstənilən borc öhdəlikləri üzrə faiz formasında xərclər daxil edilir:
- alınmış qiymətlilərin dəyərinə;
 - ✓ qeyrisatış xərclərin tərkibinə;
 - kapital ehtiyatlarının tərkibinə;
 - xalis mənfəətin tərkibinə;
 - əməliyyat xərclərinin tərkibinə;
- 119.** Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar və digər öhdəliklər üzrə faiz formasında xərclər daxil edilir:
- alınmış qiymətlilərin dəyərinə;
 - kapital ehtiyatlarının tərkibinə;
 - xalis mənfəətin tərkibinə;
 - ✓ satışdan kənar xərclərin tərkibinə;
 - əməliyyat xərclərinin tərkibinə;
- 120.** Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur:
- ✓ kredit və borclar üzrə analitik uçot kreditlərin məqsədli təyinatı üzrə təşkil edilmişdir;
 - qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər qiymətli kağızlar uçota qəbul edilməsindən sonra onların dəyərinə daxil edilmişdir
 - alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
 - alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
 - investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərinə daxil edilmişdir;
- 121.** Auditor kənd təsərrüfatı müəssisəsinin yalnız bir bankdan kredit almasını müəyyən etmək üçün hansı auditor prosedurunu tətbiq edir:
- müəssisənin hesablama hesabında uçota alınan bank krediti üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
 - ✓ kreditlərin alınması və qaytarılması, onlara faizlərin hesablanması üzrə ilkin sənədlərin tamlığının yoxlanması
 - kreditin məqsədli təyinatının faktiki olaraq gözlənilməsinin yoxlanması;
 - borc və kreditlər üzrə faizlərin qeyri dövrü aktivləri obyektlərinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
 - müəssisənin kassasına nağd alınmış borclar üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- 122.** ASK müəssisəsində kreditlərin və məqsədli maliyyələşdirmənin uçotu aparılması zamanı hansı səhv maliyyə nəticələrinin formalaşması prinsiplərinin pozulması ilə əlaqədardır:
- ✓ vergi məəcəlləsinə görə kredit və borclar üzrə faizlərin normativdən artıq hissəsinin müəssisənin xüsusi vəsait mənbələrinə aid edilməsi;
 - borc vəsaitindən istifadəyə görə kredit və borclar üzrə hesablanmış, lakin ilin sonuna banka ödənilməmiş faizlərin vergi üzrə xərclərə aid edilməsi
 - alınmış borc və kreditlər üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
 - akseptsiz qaydada qaytarılmış kredit məbləğinin silinməsini təsdiq edən memorial orderlərin olmaması;
 - kredit müqaviləsinin və ya kredit üzrə faiz dərəcəsinin dəyişməsinə imkan verən əlavə müqavilənin olmaması;

123. ASK müəssisəsi tələb etmə müddəti başa çatana qədər debitor borclarını silmək hüququna malikdirmi:
- bütün cavablar doğrudur
 - məhdud hüquqa malikdir;
 - variantlar ola bilər;
 - ✓ xeyr;
 - bəli;
124. ASK müəssisəsi məhsulların qablaşdırılması üçün bank krediti hesabına material almışdır. Bu halda bank krediti üzrə faizlər daxil edilir:
- materillərin dəyərinə;
 - nəqliyyat xərclərinə;
 - ✓ məhsulun maya dəyərinə;
 - əmək haqqı xərclərinə;
 - digər xərclərə
125. Hesabat ayı üçün heyvandarlıq ferması işçilərinə 150 min manat əmək haqqı hesablanmış, pensiya fonduna 37 min man. tutulmuş, 1 min man. deponent edilmiş kassadan 122 min man. verilmişdir. Auditora görə hansı məbləğ məhsulun maya dəyərinə aid edilməlidir:
- 122 min man.;
 - 113 min man.;
 - ✓ 150 min man.;
 - 149 min man.;
 - 128 min man.;
126. İl ərzində alınan bitkiçilik və heyvandarlıq məhsulları uçotda necə qiymətləndirilir?
- faktiki maya dəyəri ilə
 - bütün cavablar doğrudur
 - ilin əvvəlinə olan qiymətlərlə
 - cari qiymətlərlə
 - ✓ plan maya dəyəri ilə
127. Alınmış bitkiçilik və heyvandarlıq məhsulları ilin sonunda uçotda necə qiymətləndirilir?
- ilin əvvəlinə olan qiymətlərlə
 - bütün cavablar doğrudur
 - ✓ faktiki maya dəyəri ilə
 - plan maya dəyəri ilə
 - cari qiymətlərlə
128. Kənd təsərrüfatında kənardan alınan istehsal ehtiyatları uçotda necə qiymətləndirilir?
- ✓ faktiki maya dəyəri ilə
 - bazar qiyməti ilə
 - düzgün cavab yoxdur
 - plan maya dəyəri ilə
 - satış qiyməti ilə
129. Kənd təsərrüfatında öz istehsalatından daxil olan material ehtiyatları il ərzində hansı dəyərlə uçota alınır?
- bazar qiyməti ilə
 - düzgün cavab yoxdur
 - faktiki maya dəyəri ilə
 - satış qiyməti ilə
 - ✓ plan maya dəyəri ilə
130. Heyvandarlıqdan alınmış balalar hansı sənəd əsasında mədaxil edilir?

- heyvanların növü
- düzgün cavab yoxdur
- mədaxil orderi
- ✓ tərtib olunmuş aktlar
- müqavilə sənədləri

131. Heyvandarlıq məhsullarının maya dəyərinin strukturunda hansı xərclər böyük xüsusi çəkiyə malikdir?

- sağıcıların əmək haqqı
- amortizasiya ayırmaları
- nəqliyyat xərcləri
- çobanların əmək haqqı
- ✓ yem xərcləri

132. Bəslənməkdə və kökəldilməkdə olan mal qara ilə əlaqədar əməliyyatların auditinin digər aktivlərin auditi ilə fərqi səciyyələnir:

- yoxlamanın planı və auditin planlaşdırılması üzrə;
- düzgün cavab yoxdur
- bəslənməkdə və kökəldilməkdə olan mal qaranın hərəkəti üzrə əməliyyatlar üzrə;
- ✓ mahiyyətinə görə tətbiq olunan analitik prosedurların tərkibi və məzmunu üzrə;
- bioloji aktivlərin spesifik xüsusiyyətləri üzrə;

133. Heyvandarlıq fermalarında mal qaranın miqdarı və çəkisi üzrə bilərəkdən edilən təhriflər yol verilməməsi məqsədi ilə yoxlama zamanı auditor təklif edir:

- ✓ mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakını;
- mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması;
- əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
- mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının yoxlanması;

134. Mal qaranın miqdarı və çəkisi üzrə informasiyanın bilərəkdən təhrif olunmasının qarşısının alınması məqsədi ilə yoxlama zamanı auditor təklif edir:

- mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması
- əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
- mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- ✓ həmin əməliyyatların sənədli rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət edilməsi

135. Fermada daxili nəzarət sisteminin səmərəli təşkili məqsədi ilə auditor təklif edir:

- uçotun həmin sahəsi üzrə sənəddövriyyəsi qrafikinə mövcudluğu və ona əməl olunmasına nəzarət;
- mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakı;
- əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
- mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- ✓ müəssisə rəhbərliyi və ya digər məsul şəxs tərəfindən mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;

136. Hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması:

- auditor sübutu hesab olunur;
- daxili nəzarət testləri hesab olunur;
- riyazi yoxlama hesab olunur;
- tipik səhv hesab olunur;
- ✓ analitik prosedur hesab olunur;

137. Kənd təsərrüfatı təşkilatının həmin dövrüyə aktivinə (mal qaraya) hüququnun sənədli təsdiq olunmasının yoxlanması:

- daxili nəzarət testləri hesab olunur;
 - tipik səhv hesab olunur;
 - ✓ analitik prosedur hesab olunur;
 - riyazi yoxlama hesab olunur;
 - auditor sübutu hesab olunur;
- 138.** Mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli təsdiq olunmasının) yoxlanması:
- daxili nəzarət testləri hesab olunur;
 - tipik səhv hesab olunur;
 - riyazi yoxlama hesab olunur;
 - ✓ analitik prosedur hesab olunur;
 - auditor sübutu hesab olunur;
- 139.** Müvafiq dövrə mal qaranın hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin tamlığının yoxlanması:
- ✓ analitik prosedur hesab olunur;
 - daxili nəzarət testləri hesab olunur;
 - riyazi yoxlama hesab olunur;
 - tipik səhv hesab olunur;
 - auditor sübutu hesab olunur;
- 140.** Qəbul edilmiş uçot siyasətinə uyğun olaraq heyvandarlıq məhsullarının maya dəyərinin kalkulyasiyasının düzgünlüyünün yoxlanması:
- auditor sübutu hesab olunur;
 - daxili nəzarət testləri hesab olunur;
 - riyazi yoxlama hesab olunur;
 - tipik səhv hesab olunur;
 - ✓ analitik prosedur hesab olunur;
- 141.** Mühasibat uçotu və hesabatda mal qaranın hərəkəti üzrə bütün əməliyyatların qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması:
- daxili nəzarət testləri hesab olunur;
 - analitik prosedur hesab olunur;
 - riyazi yoxlama hesab olunur;
 - tipik səhv hesab olunur;
 - ✓ auditor sübutu hesab olunur;
- 142.** Mal qaranın daxil olması və çıxması üzrə əməliyyatların sintetik uçotunun düzgünlüyünün yoxlanması:
- daxili nəzarət testləri hesab olunur;
 - riyazi yoxlama hesab olunur;
 - ✓ analitik prosedur hesab olunur;
 - tipik səhv hesab olunur;
 - auditor sübutu hesab olunur;
- 143.** Auditor ASK müəssisəsində daxili hesablasmaların yoxlanması zamanı tikinti işinin aparılması üzrə əməyin ödənişi məbləğinin vergitutma məqsədi ilə məhsulun maya dəyərində daxil edildiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatına necə təsir göstərmişdir:
- vergitutulan mənfəət məbləği artırılmışdır;
 - fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;
 - fiziki şəxsdən gəlir vergisi artırılmışdır;
 - vergitutma bazası azaldılmışdır;
 - ✓ vergitutulan mənfəət məbləği azaldılmışdır;
- 144.** Auditor fermada daxili hesablasmaların yoxlanması zamanı mükafat və verilmiş hədiyyələrin işçilərin məcmu gəlirinə daxil edilmədiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatının dürüstlüyünə necə təsir göstərmişdir:
- vergitutulan mənfəət məbləği artırılmışdır;

- fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;
- ✓ fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası azaldılmışdır;
- fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası artırılmışdır;
- vergitutulan mənfəət məbləği azaldılmışdır;

145. Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunmur:

- alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərinə daxil edilmişdir;
- qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər onların uçota qəbul edilməsindən sonra qiymətli kağızların dəyərinə daxil edilmişdir;
- ✓ alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
- alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;

146. ASK müəssisəsində kreditlərin analitik uçotu aparılmır. Auditor borc və məqsədli maliyyələşdirmənin uçotunu yoxlayarkən nədən başlamalıdır:

- dərhal kredit və borclar üzrə faizlərin hesablanmasının düzgünlüyünün yoxlanmasına başlamalıdır;
- ✓ əvvəlcə müəyyən əlamət üzrə bütün kredit müqavilələrini qruplaşdırmaqlıdır;
- əvvəlcə pul vəsaitləri ilə əlaqədar təsərrüfat əməliyyatlarını əks etdirən sənədlərin müəssisə rəhbəri, baş mühasib tərəfindən imzalandığını yoxlamalıdır;
- əvvəlcə kredit müqavilələri və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır
- əvvəlcə bank kreditləri üzrə faizlərin mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır;

147. Mühasibat uçotu qaydalarına görə hesabat dövrü üçün ASK müəssisəsinin digər xərcləri:

- hesabat dövründə mənfəət və zərər hesabına köçürülür;
- mühasibat hesabatında ayrıca açıqlanmamalıdır;
- balans mənfəətinin tərkibində uçota alınır;
- kommersiya xərclərinin tərkibində uçota alınır.
- ✓ hesabat dövründə mənfəət və zərər hesabına köçürülmür;

148. ASK müəssisəsi müntəzəm olaraq bank kreditindən istifadə etmədiyi halda faizləri məhsulun maya dəyərinə aid etməklə vergi tutulan mənfəət məbləğini təhrif edirdi. Bununla bağlı auditor nəyi təklif etməlidir:

- əməliyyat düzgün aparılıb, düzəlişə ehtiyac yoxdur;
- pozuntunun çox ciddi olduğunu nəzərə alaraq auditor hesabatın dürüstlüyü haqqında mənfə rəy verməlidir;
- ✓ vergi tutulan mənfəət məbləği faz hesabı ilə artırılmalıdır;
- auditor rəy verməkdən imtina etməlidir.
- əməliyyat düzgün aparılmayıb, hesabat düzgün hesab oluna bilməz;

149. Kənd təsərrüfatı müəssisəsində baş kitabda əks etdirilmiş xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması necə aparılır:

- ✓ istehsala məsrəflərin uçotu hesabları üzrə dövryyələrin və qalıqların toplanması;
- müstəqim məsrəflərin bölüşdürülməsi cədvəllərində və hesablaşmalar da k yazılışların düzgünlüyün yoxlanması.
- istehsala məsrəflərin uçotu hesabları üzrə dövryyələrin toplanması;
- istehsala məsrəflərin uçotu hesabları üzrə qalıqların toplanması;
- istehsala məsrəflərin analitik uçot məlumatları ilə xərc hesabları üzrə dövryyə və qalıqların üzləşdirilməsi;

150. Auditor yoxlanması nəticəsində aşkar olunmuş çatışmazlıqların səbəbi:

- inventarizasiyanın düzgün aparılmaması ;
- mühasibin hesabı səhvi;
- istehsala məsrəflər hesabları üzrə dövryyələrin və qalıqların düzgün hesablanmaması;
- yoxlanılan təşkilatda uçot siyasətinin olmaması
- ✓ operativ nəzarətin qeyri dəqiqliyi;

151. ASK müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır:

- istehsalın sahə xüsusiyyətindən ;
- mənfəət vergisinin hesablanması məqsədi ilə hazır məhsulun maya dəyərinin formalaşdırılması qaydasından;

- ✓ təşkilatın uçot siyasətində göstərilmiş seçimdən;
 - istehsala məsrəflərin uçotu metodundan
 - təşkilatın fəaliyyəti miqyasından;
152. Büdcəyə vergilərin ödənilməsinin gecikdirilməsinə görə faizin əks etdirilməsinin hansı variantı auditor tərəfindən düzgün hesab olunur:
- D-t 801;
 - D-t 611;
 - ✓ D-t 341;
 - D-t 901
 - D-t 202;
153. ASK müəssisəsi işçisinin normativdən artıq ezamiyyə xərcləri mühasibat uçotunda hansı mənbəyə aid edilir:
- işçinin vəsaiti hesabına;
 - ✓ xalis mənfəət hesabına;
 - ehtiyat kapitalına;
 - gələcək dövrlərin xərclərinə
 - məhsulun maya dəyərinə;
154. Kənd təsərrüfatı təşkilatında D-t Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) K-t Nizamnamə üzrə ehtiyat mühasibat yazılışı hansı əməliyyatı əks etdirir:
- Bölüşdürülməmiş mənfəət hesabına xalis mənfəətin artırılması;
 - Bölüşdürülməmiş mənfəət hesabına kapital ehtiyatlarının artırılması;
 - Bölüşdürülməmiş mənfəət hesabına ödəniləcək dividendlərin artırılması;
 - Bölüşdürülməmiş mənfəət hesabına nizamnamə kapitalının artırılması.
 - ✓ Bölüşdürülməmiş mənfəət hesabına ehtiyat kapitalının artırılması;
155. Tərəvəz anbarının topdan mal dövriyyəsinə yoxlayarkən auditor onun fəaliyyətinin aşağıdakı funksiyasını nəzərə almalıdır:
- tərəvəz məhsullarının istehsalçıdan istehlakçıya çatdırılması;
 - tərəvəz məhsullarının hərəkətinin son həlqəsi olması;
 - tərəvəz məhsullarının istehlak sferasına keçməsi;
 - ✓ tərəvəz məhsullarının tədavül sferasına keçməsi.
 - tərəvəz məhsullarının istehsal sferasından tədavül sferasına keçməsi;
156. Auditor ASK təşkilatında xalis mənfəətin istifadəsini yoxlayarkən hansı əsas istqamətə diqqət verir:
- əmək haqqı fonduna ayırma;
 - işçilərin maddi stimullaşdırılması;
 - ✓ dividendlərin ödənilməsi;
 - xeyriyyə məqsədlərinə.
 - ehtiyat fonduna ayırma;
157. ASK-nın funksiyasına daxil deyildir:
- saxlanılma;
 - ✓ lizing;
 - yenidən işlənmə;
 - satış.
 - tədarük;
158. Kənd təsərrüfatı müəssisəsində ilin sonuna xalis mənfəətin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:
- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;
 - D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Elan edilmiş dividendlər»;
 - ✓ D-t «Ümumi mənfəət (zərər)» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»;
 - D-t «Elan edilmiş dividendlər» K-t «Digər ehtiyatlar».

- D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;

159. Kənd təsərrüfatı müəssisəsində əməliyyat gəlirlərinə aiddir:

- alınmış sığorta məbləği ;
- ✓ əmlakın icarəyə verilməsindən gəlir;
- əvəzi ödənilmədən alınmış aktivlər;
- istiqrazlar üzrə faizlərdən gəlirlər
- müsbət kurs fərqləri;

160. Kənd təsərrüfatı müəssisəsi bankdan aldığı pulu hara sərf edə bilər:

- yalnız malların alınması üçün;
- ✓ alındığı məqsəd üçün
- təşkilatın nizamnaməsində nəzərdə tutulan istənilən məqsəd üçün;
- AR qanunvericiliyinin qadağan olunmayan istənilən məqsəd üçün;
- əmək haqqının verilməsi üçün;

161. Kənd təsərrüfatı müəssisəsində qeyri məhsuldar xərclər aid edilir:

- qeyri satış xərclərinə;
- məhsulun normativ maya dəyərinə;
- ✓ məhsulun faktiki maya dəyərinə;
- digər fəaliyyətdən zərərlərə
- satış üzrə xərclərə;

162. Auditor uzunmüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- D-t 221 K-t 501;
- ✓ D-t 223 K-t 401;
- D-t 224 K-t 431;
- D-t 221 K-t 431.
- D-t 224 K-t 501;

163. Taxıl yığan kombaynın əldə olunması üçün alınmış kreditə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «İnzibati xərclər» K-t «Uzunmüddətli bank kreditləri»;
- D-t «Uzunmüddətli bank kreditləri» K-t «Kommersiya xərcləri».
- ✓ D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «Qısamüddətli bank kreditləri»;
- D-t «Kommersiya xərcləri» K-t «Qısamüddətli bank kreditləri»;
- D-t «Uzunmüddətli bank kreditləri» K-t «İnzibati xərclər»;

164. Kənd təsərrüfatı müəssisəsində mənfəət vergisi üzrə məbləğ hansı hesabda əks etdirilir:

- «Nizamnamə üzrə ehtiyat»;
- «Gələcək dövrlərin gəlirləri»;
- ✓ «Ümumi mənfəət (zərər)»;
- «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri)»;
- «Qanunvericilik üzrə ehtiyat»;

165. Kənd təsərrüfatı müəssisəsinin maliyyə nəticələrini yoxlamaq üçün aşağıdakı hesabın məlumatlarından istifadə olunur:

- Kapital ehtiyatları (istiqamətlər üzrə);
- «Gələcək hesabat dövrlərinin gəlirləri»;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- ✓ «Ümumi mənfəət (zərər)»
- «Elan edilmiş dividendlər»;

- 166.** Kənd təsərrüfatı müəssisəsinin vergi tutulan mənfəəti 300 min man., mənfəət üzrə verginin hesablanması zamanı güzəş edilən xərqlər 24 min manat olarsa, vergi tutulan mənfəət məbləği necə olmalıdır:
- 324
 - 286
 - 296
 - 316
 - ✓ 276
- 167.** Kənd təsərrüfatı təşkilatında hesabat dövrünün bölüşdürülməmiş mənfəəti hesabına ehtiyat kapitalına köçürmələr üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:
- D-t «Hesabat dövrünün mənfəəti (zərəri)» K-t «Elan edilmiş dividendlər»;
 - ✓ D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;
 - D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;
 - D-t «Digər ehtiyatlar» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)».
 - D-t «Elan edilmiş dividendlər» K-t «Hesabat dövrünün mənfəəti (zərəri)»;
- 168.** Kənd təsərrüfatı müəssisəsi 2013-cü ilin aprelində xarici kapitalın iştirakı ilə taxıl yığan kombaynın əldə etmişdir. Bu halda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:
- D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Uzunmüddətli bank kreditləri»;
 - D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Qısamüddətli bank kreditləri»;
 - D-t «Qısamüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər»;
 - D-t «Uzunmüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər».
 - ✓ D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»;
- 169.** Kənd təsərrüfatı müəssisəsində təsərrüfat əməliyyatlarının vaxtında sənədləşdirilməsini nə müəyyən edir:
- uçot siyasəti;
 - ✓ sənəd dövriyyəsinin qrafiki;
 - hesablar planı;
 - hesablar planının tətbiqi üzrə təlimat
 - mühasibat uçotu haqqında qanun;
- 170.** Auditor ASK müəssisəsinin işçilərinə dividendlərin nağd ödənilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları»;
 - D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»;
 - D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;
 - D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları».
 - ✓ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»;
- 171.** Auditor qısamüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:
- D-t 221 K-t 401;
 - D-t 221 K-t 431;
 - D-t 224 K-t 431;
 - ✓ D-t 223 K-t 501.
 - D-t 224 K-t 401;
- 172.** ASK müəssisəsində traktor və kombaynların təmiri ilə əlaqədar xərclər silinir:
- üstəlik xərclərə;
 - inzibati xərclərə;
 - ✓ norma daxilində istehsal xərclərinə;
 - gələcək dövrlərin xərclərinə.
 - kommersiya xərclərinə;
- 173.** ASK müəssisəsi aldığı traktorların səmərəli istifadə müddəti nə vaxt müəyyən olunur:

- obyektin uçota alınmasına qədər;
- ✓ obyektin mühasibat uçotuna alınması zamanı;
- onların fəaliyyətinin istənilən dövründə;
- əsas vəsaitlər dövrüyyədən çıxdıqdan sonra.
- obyektin uçota alındığından 6 ay sonra;

174. əsas sürüdən çıxdış edilmiş heyvanlar hansı dəyərlə mədaxil edilir?

- faktiki maya dəyəri ilə
- ✓ balans dəyəri ilə
- bazar qiyməti ilə
- düzgün cavab yoxdur
- plan maya dəyəri ilə

175. Heyvandarlıqda kökəldilməyə qoyulmuş heyvanlar necə mədaxil edilir?

- faktiki maya dəyəri ilə
- ✓ balans dəyəri ilə
- bazar qiyməti ilə
- düzgün cavab yoxdur
- plan maya dəyəri ilə

176. ASk təşkilatında qısamüddətli kreditlər üzrə faizlərin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ✓ D-t 501 K-t 223;
- D-t 801 K-t 401;
- D-t 343 K-t 801;
- D-t 801 K-t 343;
- D-t 401 K-t 223;

177. ASk təşkilatında uzunmüddətli kreditlər üzrə faizlərin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ✓ D-t 343 K-t 401;
- D-t 801 K-t 401;
- D-t 343 K-t 801;
- D-t 801 K-t 343;
- D-t 401 K-t 343;

178. ASk təşkilatında əsas vəsaitlərin kreditə alınması zamanı hesablanmış faiz məbləğinə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- D-t 111 K-t 341;
- ✓ D-t 113 K-t 401;
- D-t 113 K-t 801;
- D-t 801 K-t 113;
- D-t 341 K-t 111;

179. Meyvə-tərəvəz məhsullarının istehsal sexindən tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılış düzgün hesab edilir:

- D-t 223 K-t 532;
- D-t 205 K-t 531;
- ✓ D-t 205 K-t 202;
- D-t 531 K-t 223
- D-t 532 K-t 223;

180. Istehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bitməmiş istehsal» K-t «Mallar»
- ✓ D-t «Istehsalat məsrəfləri» K-t «Mallar»
- D-t «İnzibati xərclər» K-t «Mallar»

- D-t «Mallar» K-t «İstehsalat məsrəfləri»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları» K-t «Mallar»

181. ASK təşkilatında işçilərə əmək haqqı hesablandıqda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Uzunmüddətli bank kreditləri»;
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları»;
- D-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- D-t «Digər qısamüddətli debitor borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- ✓ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;

182. Auditor mal göndərənlərdən daxil olan taraların mədaxili üzrə aşağıdakı yazılışı düzgün hesab edir:

- D-t 223 K-t 341;
- ✓ D-t 205 K-t 211;
- D-t 221 K-t 223;
- D-t 205 K-t 221
- D-t 341 K-t 223;

183. Meyvə-tərəvəz anbarından satılmış məhsulların silinməsi üzrə aşağıdakı yazılış düzgün hesab edilir:

- D-t 211 K-t 341;
- ✓ D-t 601 K-t 205;
- D-t 211 K-t 223;
- D-t 223 K-t 211
- D-t 341 K-t 601;

184. Meyvə-tərəvəz anbarından məhsulların satışı üzrə aşağıdakı yazılış düzgün hesab edilir:

- ✓ D-t 211 K-t 601;
- D-t 531 K-t 221;
- D-t 205 K-t 221;
- D-t 531 K-t 221
- D-t 205 K-t 601;

185. Auditor məhsulların tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılışını düzgün hesab edir:

- D-t 223 K-t 532;
- ✓ D-t 205 K-t 531;
- D-t 205 K-t 532;
- D-t 532 K-t 205
- D-t 532 K-t 223;

186. ASK təşkilatında daxil olmuş məhsulların alış dəyərində daxil edilmir:

- faktiki daxil olmuş mallara görə ödənilmiş məbləq;
- məhsulların uzunmüddət saxlanması xərcləri;
- tədarük qiymətinə preyskurantda nəzərdə tutulmuş əlavə;
- tədarükçü təşəilat tərəfindən ödənilən üstəlik xərclər və yığımlar
- ✓ nəqliyyat xərcləri, avadanlıqların dəyəri;

187. ASK təşkilatında kənd təsərrüfatı maşınlarının saxlanması xərclərinin auditi zamanı yoxlanılır:

- yağ-sürtgü materiallarının silinməsinin düzgünlüyü;
- kənd təsərrüfatı maşınlarının strukturu;
- görülmüş işlərin dəyərinin qiymətləndirilməsinin düzgünlüyü
- ✓ görülmüş işlərin faktiki həcmində müvafiq olaraq materialların silinməsinin düzgünlüyü
- kənd təsərrüfatı maşınlarının texniki xarakteristikası;

188. ASK təşkilatında müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda həmin məbləğ silinməlidir?

- əməliyyat xərclərinin tərkibinə;
- hazır məhsula;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- ✓ maliyyə nəticələrinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

189. ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasına qədər əks etdirilməlidir:

- əməliyyat xərclərinin tərkibində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın əlavə kapitalında;
- ✓ əmtəə-material qiymətlilərinin dəyərində;
- təşkilatın xalis mənfəətində;

190. ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasından sonra əks etdirilməlidir:

- ✓ əməliyyat xərclərinin tərkibində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın əlavə kapitalında;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- təşkilatın xalis mənfəətində;

191. ASK təşkilatında məhsul satışından ümumi gəlir məbləği üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- Dt 601 – Kt 341
- Dt 341 – Kt 811
- Dt 811 – Kt 223
- Dt 223 – Kt 341
- ✓ Dt 601 – Kt 801

192. Auditora görə meyvə-tərəvəz məhsullarının satışından gəlir müəyyən olunmamalıdır:

- ✓ bazar qiymətləri səviyyəsinə görə;
- satış qiyməti səviyyəsinə görə;
- satılmış məhsulların miqdarına görə;
- satılmış məhsulların strukturuna görə
- alış qiymətləri səviyyəsinə görə

193. Auditor ASK təşkilatında məhsulların mədaxil edilməsinin hansı yazılışını düzgün hesab edir:

- Dt 431 – Kt 221
- Dt 433 – Kt 211
- Dt 433 – Kt 223
- ✓ Dt 205 – Kt 431
- Dt 431 – Kt 223

194. ASK təşkilatında meyvə - tərəvəz üzrə təbii itgiyə aid edilmir:

- nəmliyin azalması;
- ✓ çatışmazlıq ;
- daşınmanın müddəti;
- daxil olmuş məhsulun keyfiyyəti
- məhsulun norma daxilində xarab olması;

195. ASK təşkilatında mal ehtiyatlarının auditi əsaslanır:

- kənd təsərrüfatı məhsulları ehtiyatlarının həcmi;
- ehtiyatların bərpa edilməsi müddəti ;
- avadanlıqların mövcudluğu;

- doğru cavab yoxdur
- ✓ kənd təsərrüfatı məhsullarının orta saxlanma müddəti;

196. Auditor ASK təşkilatında məhsulların alış dəyərində daxil edilmiş aşağıdakı məbləği düzgün saymır:

- faktiki qəbul edilmiş məhsullara görə
- məhsulların uzun müddətə saxlanması üzrə;
- ✓ avadanlıqların dəyəri;
- daxil olmuş məhsulun keyfiyyəti
- məhsulun norma daxilində xarab olması;

197. Auditor hansı halda ASK təşkilatının cari xərclərinin uçotda tanınmasını düzgün hesab edir?

- qeyri dövriyyə aktivlərinə yönəldikdə;
- avans formasında verildikdə ;
- ✓ kapitalın azalmasına səbəb olduqda;
- borc və kreditlər qaytarıldıqda
- maliyyə qoyuluşuna yönəldikdə;

198. ASK təşkilatında pul vəsaitlərinin bank hesablarında hərəkəti debet və kredit dövriyyəsi ilə hansı hesabda uçota alınmalıdır?

- 225
- ✓ 223
- 222
- 221
- 224

199. ASK təşkilatında pul vəsaitlərinin kassada hərəkəti debet və kredit dövriyyəsi ilə hansı hesabda uçota alınmalıdır?

- 225
- 223
- 222
- ✓ 221
- 224

200. Auditor ASK təşkilatında material qiymətlilərinin faktiki və uçot dəyəri arasındakı fərqin hansı hesabın debetində silinməsini düzgün hesab edir?

- 202-2 «İstehsalda istifadə olunmuş əsas materiallar»;
- ✓ 208 «Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər»;
- 235 «Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər»;
- 218 «Şübhəli borclar üzrə düzəlişlər»
- 202-2 «İstehsalda istifadə olunmuş köməkçi xammal»;

201. ASK təşkilatında kassanın inventarizasiyası zamanı əksikgəlmə üzrə hansı yazılış aparılmalıdır?

- D-t 221 K-t 801;
- D-t 223 K-t 801;
- D-t 223 K-t 341
- D-t 221 K-t 341;
- ✓ D-t 545 K-t 801;

202. ASK təşkilatında kassanın inventarizasiyası zamanı artıqgəlmə üzrə hansı yazılış aparılmalıdır?

- D-t 223 K-t 801;
- D-t 223 K-t 341;
- D-t 225 K-t 341;
- D-t 225 K-t 801;.
- ✓ D-t 221 K-t 801;

203. ASK təşkilatında kassada nağd pulun və digər qiymətlilərin yoxlanması nə zaman başlanır:
- ✓ kassa hesabatı yoxlandıqdan və «Kassa» hesabı üzrə saldonun çıxarılması üçün mühasibatlığa verildikdən sonra;
 - kassa hesabatı və ona əlavə edilənkassa mədaxil-məxaric orderləri auditora təqdim edildikdən dərhal sonra;
 - müəssisə rəhbərliyini kassanın yoxlanması haqqında göstəriş verdikdən sonra;
 - kassanın inventarizasiyası prosesində müəssisə rəhbərliyi və baş mühasibin iştirakı təmin olunduqdan sonra.
 - auditor hüquqi şəxsin maliyyə hesabatlarının dürüslüyünün yoxlanması məqsədi ilə təşkilata gəldikdən dərhal sonra;
204. ASK-də kassa hesabatı yoxlandıqdan sonra düzəlişə yol verilməməsi üçün auditor nə edir:
- kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini müəssisənin rəhbərliyinə təqdim edir;
 - kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini kassa hesabatına daxil edir;
 - kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini özündə saxlayır;
 - ✓ kassa hesabatına və ona əlavə edilən kassa mədaxil-məxaric orderlərinə qeyd edərək viza qoyur.
 - kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini mühasibatlığa təqdim edir;
205. ASK təşkilatında kassanın inventarizasiyası zamanı kassada olan bütün mədaxil və məxaric orderləri:
- inventarizasiya aktına daxil edilir;
 - ✓ kassa hesabatına daxil edilir;
 - yoxlama komissiyasına təqdim olunur;
 - auditora təqdim olunur.
 - mühasibatlığa təqdim olunur;
206. ASK təşkilatında kassa əməliyyatlarının auditinin əsas istiqamətlərinə daxildir:
- nağd pulun inventarizasiyası, kassa mədaxil və məxaric orderlərində yazılışların yoxlanması;
 - ASK təşkilatının işçilərinə hesablanmış əmək haqqının düzgünlüyünün yoxlanması;
 - kassa mədaxil və məxaric orderlərinin nömrələrinin qeydiyyat jurnallarındakı yazılışlara uyğunluğunun yoxlanması;
 - ASK təşkilatının malgöndərənlər və podratçılarla hesablaşmalarının düzgünlüyünün yoxlanması.
 - ✓ nağd pulun inventarizasiyası, kassaya pul vəsaitinin daxil olması və xərcə silinməsinin düzgünlüyünün yoxlanması;
207. Auditor tələb olunmayan malları müəyyən edir:
- əmtəə balansı əsasında;
 - ✓ inventarizasiya cədvəli əsasında;
 - statistik hesabat məlumatları əsasında;
 - seçmə uçot məlumatları əsasında.
 - operativ uçot məlumatları əsasında;
208. Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır?
- çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
 - çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
 - ✓ ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
209. Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır?
- çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
 - çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
 - çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
 - ✓ ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
210. ASK təşkilatında hesablaşma hesabından alınan nağd pulların auditi necə aparılır:

- «Bank hesablaşma hesabları» və «Kassa» hesabının məlumatları üzləşdirilir;
- çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- ✓ çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- «Ümumi mənfəət (zərər)» və «Satış» hesabının məlumatları üzləşdirilir;

211. ASK təşkilatında nağd hesablaşma qaydasında satışdan pulun mədaxil edilməsinin tamlığı necə yoxlanılır:

- «Bank hesablaşma hesabları» hesabının debet, «Ümumi mənfəət (zərər)» hesabının kredit dövryyəsi üzləşdirilir;
- «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;
- ✓ «Kassa» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;
- «Bank hesablaşma hesabları» hesabının debet, «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının kredit dövryyəsi üzləşdirilir.
- «Ümumi mənfəət (zərər)» hesabının debet, «Satış» hesabının kredit dövryyəsi üzləşdirilir;

212. ASK təşkilatının mal ehtiyatlarının auditinə xüsusi diqqət verilməsinin səbəbini göstərin:

- mal təminatının mənbəyi hesab olunur;
- satış üzrə planının yerinə yetirilməsinin əsasını təşkil edir;
- tələb olunmayan məhsulları əks etdirir;
- bütün cavablar doğrudur.
- ✓ məhsul satışının maddi əsasını təşkil edir;

213. ASK təşkilatında topdan satışın tsikliliyi hansı göstərici əsasında yoxlanılır:

- daimi tsiklilik;
- ✓ orta tsiklilik;
- kəmiyyət tsikliliyi;
- keyfiyyət tsikliliyi orta tsiklilik.
- müvəqqəti tsiklilik;

214. ASK təşkilatının topdan satışının auditi aparılır:

- ✓ əmtəə balansı;
- qarşılıqlı kommersiya kreditləşməsi.
- ödəmə tapşırığı;
- mal dövryyəsinin dəyişməsinin dinamikası;
- mal dövryyəsinin nisbi dəyişməsi;

215. Yoxlama prosesində auditor kənd təsərrüfatı mallarının hərəkəti formasına görə topdan mal dövryyəsinə qruplaşdırır:

- bazar, qeyri bazar;
- bərabər, qeyri bərabər;
- mövsümü, daimi;
- ixtisaslaşdırılmış, sistemdaxili.
- ✓ anbar, tranzit;

216. Avtonəqliyyat təşkilatında köçürülən gəlir vergisi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ✓ D-t 533 K-t 521;
- D-t 245 K-t 533;
- D-t 221 K-t 341;
- D-t 341 K-t 221.
- D-t 533 K-t 245;

217. Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 533 K-t 521;
- D-t 521 K-t 533;
- D-t 221 K-t 341;
- D-t 341 K-t 221.

✓ D-t 421 K-t 521;

218. Avtonəqliyyat təşkilatında hesalanmış əDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 245 K-t 341;
- D-t 521 K-t 241;
- D-t 241 K-t 521;
- ✓ D-t 801 K-t 521.
- D-t 341 K-t 245;

219. Avtonəqliyyat təşkilatında işçiyə verilən kredit məbləqi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 245 K-t 213;
- D-t 225 K-t 223;
- ✓ D-t 173 K-t 221;
- D-t 223 K-t 225.
- D-t 213 K-t 245;

220. Avtonəqliyyat təşkilatında büdcəyə ödənilən əDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ✓ D-t 521 K-t 241;
- D-t 521 K-t 341;
- D-t 341 K-t 521.
- D-t 545 K-t 801;
- D-t 801 K-t 545;

221. Avtonəqliyyat daşımlarından gəlir üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 533 K-t 521;
- D-t 601 K-t 421;
- ✓ D-t 601 K-t 341;
- D-t 421 K-t 601.
- D-t 521 K-t 533;

222. Avtonəqliyyat daşımlarından zərər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 533 K-t 521;
- D-t 601 K-t 421;
- ✓ D-t 341 K-t 601;
- D-t 421 K-t 601.
- D-t 521 K-t 533;

223. Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi öhdəliklərinin ödənilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 533 K-t 521;
- ✓ D-t 521 K-t 421;
- D-t 221 K-t 341;
- D-t 341 K-t 221.
- D-t 521 K-t 533;

224. Avtonəqliyyat təşkilatında gələcək dövrlərin gəlirlərinə aid edilən məbləğ üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 223 K-t 341;
- D-t 341 K-t 421;
- D-t 542 K-t 421;
- ✓ D-t 221 K-t 542.
- D-t 341 K-t 223;

225. Avtonəqliyyat təşkilatında əsas vəsait obyektləri üzrə amortizasiya hesablanmalıdır:

- ✓ avtomobil daşımalarının nəticələrindən asılı olmayaraq;
 - əsas vəsait obyektləri konservasiyaya verildikdə;
 - vergiyə cəlb olunan mənfəət məbləğindən asılı olaraq;
 - əsas vəsait obyektlərinin yenidən qurulmasından asılı olaraq.
 - avtomobil daşımalarının nəticələrindən asılı olaraq;
226. əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə səbəb olan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:
- D-t 202 K-t 103;
 - D-t 101 K-t 102;
 - D-t 102 K-t 101;
 - D-t 103 K-t 202.
 - ✓ D-t 103 K-t 122;
227. Avtonəqliyyat təşkilatlarında köhnə şinlərin silinərək yeniləri ilə əvəz olunması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:
- 202 sayılı hesabdən 103 sayılı hesaba;
 - 201 sayılı hesabdən 202 sayılı hesaba;
 - 202 sayılı hesabdən 102 sayılı hesaba;
 - 102 sayılı hesabdən 202 sayılı hesaba.
 - ✓ 113 sayılı hesabdən 202 sayılı hesaba;
228. əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə gətirib çıxarmayan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:
- ✓ D-t 202 K-t 112;
 - D-t 611 K-t 112;
 - D-t 343 K-t 112
 - D-t 112 K-t 202.
 - D-t 113 K-t 112;
229. əsas vəsait obyektlərinin ləğv olunmasından ehtiyat hissələri və başqa tullantılar hansı hesabın kreditində əks etdirilməlidir:
- 206
 - ✓ 611
 - 631
 - 207
 - 501
230. Avtonəqliyyat təşkilatlarının xərcləri uçotda hansı hesabat ilində tanınır:
- ödənilmədiyi ildə;
 - baş verdiyi və ödənilmədiyi dövrdə;
 - avans verildiyi dövrdə;
 - investisiya olunduğu dövrdə.
 - ✓ ödəniş vaxtından asılı olmayaraq baş verdiyi dövrdə;
231. Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinə köhnəlmənin hesablanması əks etdirilməlidir:
- hər ay 112 sayılı hesabda;
 - hər rüb 112 sayılı hesabda;
 - hər ay 122 sayılı hesabda
 - ilin sonunda 122 sayılı hesabda.
 - ✓ ilin sonunda 112 sayılı hesabda;
232. Avtonəqliyyat təşkilatında gəlirlərin qəbul edilmə şərtlərindən biri yerinə yetirilmirsə, bu halda o, hesab olunur:
- təşkilatın zərəri;

- ✓ kreditör borcları;
 - gələcək dövrün gəliri;
 - gələcək dövrün xərcləri.
 - debitor borcları;
- 233.** əsas vəsaitlərin obyektlərinin ləğv olunması zamanı yaranan material qiymətliləri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:
- ✓ D-t 201 K-t 611;
 - D-t 542 K-t 611.
 - D-t 202 K-t 121;
 - D-t 121 K-t 202;
 - D-t 611 K-t 542;
- 234.** Lizing yolu ilə əldə edilmiş nəqliyyat vasitələrinə görə lizing ödəmələrinə daxil edilmir:
- lizing yolu ilə alınmış nəqliyyat vasitələrindən istifadə üzrə xərclər;
 - nəqliyyat vasitələrinin işlək vəziyyətə gətirilməsi ilə bağlı xərclər;
 - ✓ lizing predmetinin alışı dəyəri;
 - mənfəət vergisi üzrə xərclər.
 - lizing vasitəsi ilə nəqliyyat vasitələrinin alınması ilə bağlı xərclər;
- 235.** Auditor şübhəli borclar üzrə ehtiyatların yaradılması ilə bağlı xərclərin nəyin tərkibində əks etdirilməsini düzgün qəbul etməlidir:
- ✓ digər xərclərin tərkibinə;
 - təşkilatın kommersiya xərclərinin tərkibinə;
 - yüklərin (səmişinlərin) daşınması xərclərinin tərkibinə;
 - gələcək dövrün xərclərinin tərkibinə.
 - satışdan kənar xərclərin tərkibinə;
- 236.** Avtonəqliyyat təşkilatında qeyri satışdan gəlirlər və xərclər təsir göstərir:
- yükləmə-boşaltma işlərindən əldə olunan mənfəətə;
 - təşkilatın kommersiya xərclərinə;
 - ✓ balans mənfəətinə;
 - təşkilatın sərəncamında qalan xalis mənfəətə.
 - vergi tutulan mənfəətin məbləhinə;
- 237.** Avtomobil nəqliyyatında hesabat ilində yükdaşınmanın maya dəyərində tanınan xərclərə aid edilir:
- bitməmiş istehsal üzrə;
 - ✓ inzibati;
 - birbaşa;
 - maliyyə qoyuluşları.
 - kapital qoyuluşları;
- 238.** Avtonəqliyyat təşkilatında digər xərclərə aid edilir:
- vergi qanunvericiliyinin pozulmasına görə cərimə;
 - köçürülmüş avanslar;
 - ödənilmiş borclar;
 - ✓ təşkilatın günahı ilə bağlı zərərin ödənilməsi.
 - ödənilmiş kreditlər;
- 239.** Auditor tələb olunma müddəti ötmüş debitor borclarının silinməsinin hansı xərclərin tərkibində əks etdirilməsini düzgün qəbul etməlidir:
- satışdan kənar xərclər;
 - kommersiya xərcləri;
 - adi fəaliyyət üzrə xərclər;

- gələcək dövrün xərcləri.
- ✓ digər xərclər;

240. Avtonəqliyyat təşkilatının digər gəlirlərinə aid edilir:

- daxil olmuş girov;
- ✓ əvəzi ödənilmədəq daxil olmuş aktivlər;
- ödənilmiş borclar;
- alınmış kreditlər.
- alınmış avanslar;

241. Avtonəqliyyat təşkilatlarında gəlirlər uçotda tanınır:

- nizamnamə kapitalına qoyuluş məbləqində;
- əlavə dəyər vergisi məbləqi;
- öhdəliklərin təmin edilməsi üzrə daxil edilmiş girov,qabaqcadan ödəmə;
- təşkilatın debitor borclari.
- ✓ aktivlərin daxil olması sayəsində iqtisadi səmərənin yüksəlməsi;

242. Avtonəqliyyat təşkilatında qəirlərin qəbul edilməsi metodu:

- kassa;
- analitik;
- mühasibat uçotu məqsədi ilə müəyyən edilmiş;
- vergi uçotu məqsədi ilə müəyyən edilmiş.
- ✓ hesablama;

243. Nəqliyyat təşkilatında sıradan çıxmış şinlərin yenisi ilə əvəz olunması necə qiymətləndirilməlidir:

- ✓ əsas vəsaitlərin təmiri kimi;
- əmtəə-material qiymətlilərin dəyişməsi kimi;
- təkrar xammal kimi;
- bütün cavablar düzdür.
- amortizasiyanın hesablanması kimi;

244. Avtomobil nəqliyyatında yük(sərnişin) daşınması üzrə xərclərin tərkibinə hansı ehtiyat növü daxil edilir:

- şübhəli borclar üzrə;
- ✓ qarşıda gələn ödəmə və haqqlar üzrə ;
- qeyri dövriyyə aktivlərininə qoyuluşlar üzrə;
- maliyyə qoyuluşlarına qiymətdən düşməsi üzrə.
- material-istehsalat ehtiyatlarının dəyərinin aşağı düşməsi üzrə;

245. Avtomobil nəqliyyatında texnoloji tsiklin bütün mərhələlərindən keçməmiş yüklərin və sərnişinlərin həcmi aid edilir:

- gələcək dövrün xərclərinə;
- sair xərclərə.
- gələcək dövrün gəlirinə;
- cari xərclərə;
- ✓ tamamlanmamış daşınma prosesinə;

246. Mövsümdə dəyişilən şinlər əks etdirilməlidir:

- qaimədə;
- uçot vərəqlərində;
- müşayətedici sənədlərdə;
- ✓ xüsusi dövriyyə cədvəlində;
- spesifikasiyada.

247. Nəqliyyat vasitələrinin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
 - D-t «İstehsalat məsrəfləri» K-t « Bank hesablaşma hesabları »;
 - D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Gələcək hesabat dövrlərin xərcləri»
 - D-t «Gələcək hesabat dövrlərin xərcləri» K-t «İstehsalat məsrəfləri»
 - ✓ D-t «İnzibati xərclər» K-t Malsatan və podratçılara kreditör borcları;
248. Avtonəqliyyat təşkilatında gələcək dövrlərin xərclərinin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:
- D-t 223 K-t 341;
 - D-t 242 K-t 221;
 - D-t 221 K-t 242;
 - ✓ D-t 202 K-t 242.
 - D-t 341 K-t 223;
249. Avtonəqliyyat avadanlıqlarının saxlanması və istismarı üzrə xərc smetasına daxil edilmir:
- ✓ növbətçi heyətin əməyinin ödənişi xərcləri;
 - idarəetmə heyətinin əmək haqqı;
 - sığorta xərcləri;
 - avadanlıqların təmiri xərcləri.
 - avadanlıqların amortizasiyası;
250. Avtonəqliyyat təşkilatında xalis mənfəətin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:
- D-t 223 K-t 341;
 - ✓ D-t 801 K-t 341;
 - D-t 542 K-t 421;
 - D-t 421 K-t 542.
 - D-t 341 K-t 223;
251. Avtonəqliyyat təşkilatında zərərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:
- D-t 223 K-t 341;
 - D-t 542 K-t 421;
 - ✓ D-t 341 K-t 801;
 - D-t 421 K-t 542.
 - D-t 341 K-t 223;
252. Mövcud qanunvericiliyə görə avtonəqliyyat təşkilatlarında işçilərin əmək haqqlarından icazəsiz tutula bilməz:
- Gəlir vergisi;
 - Sosial sığortaya ayırmalar;
 - Əvvəl verilmiş avans və artıq ödəmə üzrə borc;
 - Təhtəli hesab məbləğ üzrə borcun.
 - ✓ Həmkarlar ittifaqına ayırmalar;
253. Kassanın inventarizasiyasının nəticələrini əks etdirən akt neçə nüsxədən ibarət olmalıdır?
- 1
 - ✓ 3
 - 4
 - 5
 - 2
254. Avtonəqliyyat təşkilatının qeyri satış xərclərinə daxil edilmir:
- əvəzsiz qaydada alınmış aktivlərin dəyəri;

- ✓ vergi orqanları tərəfindən tutulan cərimə;
- müqavilə şərtlərinin pozulmasına görə ödənilən cərimə;
- aktivlərin yenidən qiymətləndirilməsi.
- kurs fərqləri;

255. Avtonəqliyyat təşkilatının mənfəət vergisinin hesablanması zamanı nəzərə alınmır:

- borc öhdəliklərindən onların alınması anında daxil olan gəlirlər;
- anbar və ekspedisiya əməliyyatlarından gəlirlər;
- avtomobil nəqliyyatının işindən gəlir;
- yük və səpnişinlərin daşınmasından gəlirlər.
- ✓ ayın sonuna borc öhdəliklərindən daxil olan gəlirlər;

256. Avtonəqliyyat təşkilatında hansı məsələnin yoxlanması alınmış və verilmiş avanslar üzrə hesablaşmaların auditinə daxil deyil?

- ✓ alıcıların borclarının reallığı;
- daxil olmuş avans ödəmələri məbləğindən ƏDV ödənilməsi;
- xarici valyutada alınmış avansların uçotunun düzgünlüyü;
- alıcılar tərəfindən alınmış məhsulların dəyərinin tam və vaxtında ödənilməsi.
- avansların alınmasının əsaslı olması;

257. Auditorp nəqliyyat təşkilatında material ehtiyatlarının buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığını yoxlamalıdır:

- material məsrəflərinin auditi zamanı;
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün auditi zamanı;
- ✓ material qiymətlilərinin silinməsinin auditi zamanı;
- material ehtiyatlarının saxlanılmasının təşkilinin auditi zamanı;
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün auditi zamanı;

258. Avtonəqliyyat təşkilatında daşımaların auditi zamanı auditor hansı göstəricilərin dürüstlüyünü yoxlamalıdır:

- yük dövriyyəsinin həcmi və yerinə yetirilmiş reyslərin miqdarı;
- nəqliyyat-ekspedisiya və yükləmə-boşaltma işlərinin həcmi;
- ✓ daşınmış ton-yüklərin və ton-km miqdarı;
- cəmi yürüşlərin tərkibində yüklə yürüşlərin payı.
- daşınma məsafəsi və daşınma tarifləri;

259. Avtonəqliyyat təşkilatlarında yoxlama zamanı əksik gəlmələr konkret günahkar aşkar edilmədikdə silinir:

- köməkçi istehsalata.
- mənfəət və zərərə;
- təsərrüfat xərclərinə;
- əsas istehsalata;
- ✓ istehsal xərclərinə;

260. Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra mənfəətdən ayırmalar köçürülməlidir:

- ✓ 341 saylı hesabın debetindən 901 saylı hesabın kreditinə;
- 421 saylı hesabın debetindən 901 saylı hesabın kreditinə;
- 521 saylı hesabın debetindən 241 saylı hesabın kreditinə;
- 241 saylı hesabın debetindən 521 saylı hesabın kreditinə.
- 901 saylı hesabın debetindən 421 saylı hesabın kreditinə;

261. Avtonəqliyyat təşkilatında müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddialara daxil edilə bilməz:

- malsatan və podratçıların hesabları yoxlanarkən qiymət və tariflərin müqavilədə göstərilən preyskuranta uyğun gəlmədiyini, hesablama səhvləri aşkar edildikdə;
- müəssisənin hesabından səhvən silinən məbləğə görə bank müəssisəsinə;
- ✓ müqavilə şərtlərində dəyişikliklərin aparılması ilə bağlı müraciət;
- malsatanlar, podratçılar, alıcılar, sifarişçilər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirmədikdə.

- mal göndərənlərə materialların və malların keyfiyyət standartlarına, texniki şərtlərə, sifarişə uyğun olmaması aşkar edildikdə;

262. Avtonəqliyyat təşkilatında təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 223 K-t 244
- D-t 244 K-t 225
- ✓ D-t 244 K-t 221
- D-t 225 K-t 244
- D-t 244 K-t 223

263. Avtonəqliyyat təşkilatının işçisi ezamiyyədən qayıtdıqdan sonra tərtib etməli—dir:

- Balans hesabatı;
- ✓ Avans hesabatı;
- Gəlir və xərc hesabatı;
- Nağd pulun hərəkəti hesabatı.
- Kassa hesabatı;

264. Avtonəqliyyat təşkilatında uzun müddətli kreditlər üzrə faizlərin ödənilməsi xərcləri aid edilir:

- Mənfəət və zərərə;
- ✓ Mənfəətdən istifadəyə;
- Gələcək dövrün xərclərinə;
- Gələcək dövrün gəlirlərinə.
- Maya dəyərinə;

265. Avtonəqliyyat təşkilatında kassa intizamına riayət edilməsinin auditi zamanı auditor aşağıdakı prosedurdan istifadə edir:

- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
- ✓ kassa kitabının aparılmasının düzgünlüyünün yoxlanılması
- kassa hesabatlarının yekunlarının yoxlanılması
- kassa məxaric orderlərinin yoxlanılması
- müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması

266. Nəqliyyat təşkilatında material qiymətlilərinin mədaxil edilməsinin tamlığı—nın və qiymətləndirilməsinin düzgünlüyü yoxlanılır:

- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- material qiymətlilərdən istifadənin təhlil olunması zamanı;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi zamanı;
- material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
- ✓ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;

267. Nəqliyyat təşkilatında material-istehsalat ehtiyatlarının (ME) auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır:

- ME üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi;
- ME ilə bağlı müstəqim xərclərin uçotda əks olunmasının düzgünlüyünün müəyyən olunması;
- ✓ ME -nin tam və vaxtında mədaxil edilməsi
- hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
- ME -ə tələbatın ödənilməsi;

268. Auditor avtonəqliyyat təşkilatında nağd pulun məqsədli təyinatı üzrə istifadə olunmasını necə yoxlayır?

- kassa hesabatlarının yekunlarının düzgünlüyünün yoxlanılması ilə
- müəssisədə çek kitabçalarının doldurulmasının düzgünlüyünün yoxlanılması ilə
- ✓ bankdan alınmış və xərclənmiş pul haqqında məlumatların tutuşdurulması ilə
- kassa mədaxil və məxaric orderlərinin düzgünlüyünün yoxlanılması ilə
- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin düzgünlüyünün yoxlanılması ilə

269. Avtonəqliyyat təşkilatında kommersiya və inzibati xərclər örtülür:

- ✓ ümumi mənfəət hesabına;
 - vergitutulana qədər mənfəət hesabına;
 - xalis mənfəət hesabına;
 - satışdankənar mənfəət hesabına.
 - satışdan mənfəət hesabına;
270. Avtonəqliyyat təşkilatının kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir:
- ✓ kassa hesabatlarının yekunlarının yoxlanılması
 - verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
 - hesablaşmaların vaxtında aparılmasının yoxlanılması
 - balansın yoxlanılması
 - kassada olan qalıqların limitə uyğun olmasının yoxlanılması
271. Nəqliyyat təşkilatında material ehtiyatlarının (ME) silinməsi üzrə əməliyyatların auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır:
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyü;
 - ME-nin dəyərinin ödənilməsinin düzgünlüyü;
 - mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyü;
 - ME-nin saxlanılmasının təşkili vəziyyəti
 - ✓ ME-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığı
272. Auditor nəqliyyat təşkilatının kassasında saxlanan pul sənədlərini yoxlamalıdır:
- təsis sənədlərinin auditi zamanı;
 - maliyyə nəticələrinin auditi zamanı;
 - qeyri maddi aktivlərin auditi zamanı;
 - ✓ hesablaşma əməliyyatlarının auditi zamanı;
 - kassa əməliyyatlarının auditi zamanı;
273. Auditor nəqliyyat təşkilatında material qiymətliləri üzrə hesabatın düzgünlüyünü yoxlayır:
- material xərclərinin uçotda əks etdirilməsinin auditi zamanı
 - istehsal ehtiyatlarının saxlanması şəraitinin auditi zamanı;
 - material xərclərinin təhlili zamanı;
 - ✓ istehsal ehtiyatlarının auditi zamanı;
 - istehsal ehtiyatlarının keyfiyyətinin auditi zamanı;
274. Auditor nəqliyyat təşkilatında hesabat ilində istifadə olunmamış materiallar aşkar edilir:
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
 - ✓ material qiymətlilərdən istifadənin təhlili zamanı;
 - material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
 - material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi zamanı;
 - material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;
275. Nəqliyyat təşkilatında artıq qalmış material ehtiyatlarının uçotu üzrə hansı yazılış auditor tərəfindən düzgün qəbul olunur?
- D-t «Bank hesablaşma hesabları» K-t «Material ehtiyatları»
 - D-t «Ümumi mənfəət (zərər)» K-t Malsatan və podratçılara kreditör borcları
 - D-t «Malsatan və podratçılara kreditör borcları» K-t «Ümumi mənfəət (zərər)»
 - ✓ D-t «Material ehtiyatları» K-t «Ümumi mənfəət (zərər)»
 - D-t «Kassa» K-t «Material ehtiyatları»
276. Nəqliyyatların saxlanması binasının istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:
- ✓ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
 - D-t «İnzibati xərclər» K-t «İstehsalat məsrəfləri»
 - D-t «Satışın maya dəyəri» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
 - D-t «İstehsalat məsrəfləri» K-t «Satışın maya dəyəri»

- D-t «İstehsalat məsrəfləri» K-t «İnzibati xərclər»

277. Auditor tərəfindən nəqliyyat təşkilatında debitor və kreditor borclarının reallığının auditinin məqsədi:

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- ✓ malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların analitik uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;

278. Nəqliyyat təşkilatının malsatanlara olan borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- D-t «Kassa» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ✓ D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Bankdakı hesablaşmalar hesabı»
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları» K-t «Kassa»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları

279. Nəqliyyat təşkilatının anbarında material qiymətlilərinin hərəkətinin analitik uçotunun audit zamanı hansı məsələ yoxlanılır:

- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların düzgünlüyü;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun düzgünlüyü;
- material qiymətlilərinin icmal uçotunun düzgünlüyü;
- ✓ material qiymətlilərinin inventarizasiyasının tamlığı və keyfiyyəti;
- material qiymətlilərdən istifadənin səmərəliliyi;

280. Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra ötən ilin zərəri aşağıdakı qaydada silinmə ilə qəbul olunur:

- 521 saylı hesabın debetindən 241 saylı hesabın kreditinə;
- 241 saylı hesabın debetindən 521 saylı hesabın kreditinə.
- 801 saylı hesabın debetindən 301 saylı hesabın kreditinə;
- ✓ 301 saylı hesabın debetindən 341 saylı hesabın kreditinə;
- 301 saylı hesabın debetindən 801 saylı hesabın kreditinə;

281. Nəqliyyat təşkilatının anbarında yanacaqın çatışmazlığı üzrə müqəssir şəxs müəyyən edilmədikdə hansı yazılış tərtib olunmalıdır?

- D-t «İddialar üzrə hesablaşmalar» K-t Malsatan və podratçılara kreditor borcları
- D-t «İddialar üzrə hesablaşmalar» K-t «Material ehtiyatları»
- D-t «İnzibati xərclər» K-t «Umumi mənfəət (zərər)»
- ✓ D-t «Umumi mənfəət (zərər)» K-t «Material ehtiyatları»
- D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t «Material ehtiyatları»

282. Nəqliyyat təşkilatında material ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
- D-t «Kassa» K-t «Material ehtiyatları»
- ✓ D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- D-t «İstehsalat məsrəfləri» K-t «Bank hesablaşma hesabları»
- D-t «Material ehtiyatları» K-t «Kassa»

283. Avtonəqliyyatda əsas texnoloji proses:

- ✓ yük və sərnişinlərin səyyar heyət vasitəsi ilə yerdəyişməsi;
- səyyar heyətin texniki xidməti;
- səyyar heyət üzrə amortizasiya ayırmaları;
- avadanlıqların saxlanması və istismarı.
- səyyar heyətin təmiri;

284. Hansı halda cari avtonəqliyyat xərcləri edilir:

- ✓ aktivlər dövrüyyədən çıxdıqda;
- qabaqcadan ödəmədə.
- kredit və borcların qaytarılmasında;
- maliyyə qoyuluşlarında;
- qeyri dövrüyyə aktivlərinə vəsait qoyulduqda;

285. İqtisadi məzmunu görə avtonəqliyyat xərcləri qruplaşdırılır:

- texnoloji və iqtisadi təyinatına görə;
- maddi və mənəvi maraqlara görə;
- yükləmə və boşaltma işlərinə görə.
- əsas və köməkçi istehsalla görə;
- ✓ xərc elementləri və maddələrinə görə;

286. Auditor avtonəqliyyat yanacağı xərclərini hansı göstərici ilə qarşılıqlı əlaqədə yoxlamalıdır?

- səyyar heyətin amortizasiyası;
- ümumi təsərrüfat xərcləri.
- istehsal xərcləri;
- sürücülərin maddi stimullaşdırılması;
- ✓ səyyar heyətin yürüşü;

287. Avtomobil daşınmalarına xərclər silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- 411 sayılı hesabdan 205 sayılı hesaba;
- 202 sayılı hesabdan 411 sayılı hesaba.
- ✓ 201 sayılı hesabdan 202 sayılı hesaba;
- 411 sayılı hesabdan 203 sayılı hesaba;
- 207 sayılı hesabdan 411 sayılı hesaba;

288. Səyyar heyətin istismar xərcləri hansı hesabda uçota alınmalıdır:

- 204
- 205
- 201
- ✓ 202
- 203

289. Avtonəqliyyat işçilərinin əmək haqqı fonduna daxil edilməlidir:

- sosial sığortaya görə müavinət;
- təqayüdcilərə təqayüdün verilməsi.
- birdəfəlik yardım;
- ✓ işlənən vaxta görə bütün növ ödəmələr;
- yanacağıın qənayətlə istifadəsinə görə mükafat;

290. Avtomobil heyətinin işçilərinə hesablanmış əmək haqqı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ✓ D-t 202 K-t 533;
- D-t 202 K-t 534.
- D-t 534 K-t 201;
- D-t 201 K-t 411;
- D-t 411 K-t 202;

291. Orta əmək haqqının hesablanması zamanı nəzərə alınmalıdır:

- iş vaxtından artıq işə görə ödəmə;
- mükafatlar.
- bayram günlərinə görə ödəmələr;

- ✓ bütün növ ödəmələr;
 - əvəzçiliyə görə ödəmə;
- 292.** Avtonəqliyyat təşkilatlarında yanacaq-yağlama materiallarının anbara daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:
- D-t 202 K-t 701;
 - D-t 701 K-t 202.
 - ✓ D-t 201 K-t 431;
 - D-t 202 K-t 431;
 - D-t 431 K-t 202;
- 293.** Avtonəqliyyat təşkilatlarında şinlərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:
- D-t 232 K-t 431;
 - D-t 431 K-t 231;
 - ✓ D-t 202 K-t 201
 - D-t 431 K-t 202
 - D-t 202 K-t 431;
- 294.** əldə edilmiş avtomobil şinləri uçota alınmalıdır:
- ✓ istehsal-material ehtiyatlarının tərkibində;
 - köməkçi istehsalatın tərkibində.
 - azqiyətli və tezköhnələn əşyalar tərkibində;
 - əsas istehsalatın tərkibində;
 - əsas vəsaitlərin tərkibində;
- 295.** Avtonəqliyyat təşkilatlarında auditin məqsədinə aiddir:
- ✓ mühasibat hesabatının dürüstlüyünün yoxlanılması;
 - hər bir avtomobilin yürüş surətinə nəzarət.
 - sərnəşin dövriliyinin müəyyən edilməsi;
 - yükdaşınması üzrə informasiyasının əks etdirilməsi;
 - nəqliyyat təşkilatlarında planın yerinə yetirilməsinə nəzarət;
- 296.** Avtonəqliyyat təşkilatının audit zamanı nəzərə alınmalıdır:
- beynəlxalq daşınmanın həyata keçirilməsi qaydaları;
 - lizin müqaviləsi əsasında nəqliyyat vasitələrinin əldə edilməsi xərcləri;
 - əhəlinin nəqliyyat vasitəsi ilə hərəkəti.
 - ✓ fəaliyyətin texnoloji xüsusiyyətləri;
 - yük, sərnəşinin, baqaj daşınması qaydaları;
- 297.** Yükün, sərnəşinin, baqajın daşınmasını təsdiq edən sənəd:
- yol vərəqəsi;
 - şəxsiyyət kitabçası.
 - yük nəqliyyatının işinin uçot kitabçası;
 - dispetçerin məlumatları;
 - ✓ nəqliyyat qaiməsi;
- 298.** Nəqliyyat vasitələrindən istifadə tələb edir:
- istehsal güclərinin işə salınması;
 - avtonəqliyyatın texniki hazırlılığını.
 - avtomobillərdən istifadənin səmərəliliyini;
 - sərnəşin axınının sıxlığını;
 - ✓ nəqliyyat hərəkətinin təhlükəsizliyinin təmin edilməsini;

- 299.** Nəqliyyat prosesi nəyin köməyilə həyata keçirilir:
- nəqliyyat ekspedisiyası üzrə müqavilə;
 - yürüşdən istifadə.
 - ✓ səyyar heyət;
 - sürücülərin əməyinin təşkili;
 - görə yol vəzəqəsinin tələblərə uyğun doldurulması;
- 300.** Avtonəqliyyat təşkilatının inventar obyektinə daxildir:
- ✓ istismarda olan əsas vəsait.
 - fəaliyyətdə olmayan əsas vəsait;
 - ehtiyatda olan əsas vəsait;
 - konservasiyada olan əsas vəsait;
 - artıq əsas vəsait;
- 301.** Avtonəqliyyat təşkilatlarının əsas vəsaitlərinin obyektlərinin ilkin qiymətləndirilməsini auditor təsdiqləyir:
- əldə etmənin müqavilə məbləğinə görə;
 - ✓ alış qiyməti və əldə etmə xərcləri kimi;
 - vergi orqanının qərarına görə ;
 - yanacaq, təkər və s. xərclər kimi;
 - hesablanmış amortizasiyaya məbləği kimi.
- 302.** əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi hansı halda qəbul edilir:
- yeni avadanlıqlarla təhciz olunduqda;
 - bərpa olunmada.
 - yenidən qiymətləndirmə zamanı;
 - modernləşmədə;
 - ✓ yenitəkiinti, yeni avadanlıqlarla təhciz olunma, yenidən qiymətləndirmə;
- 303.** Amortizasiya hesablanmayan əsas vəsait yerləşir:
- yeni avadanlıqlarla təhciz olunmada.
 - sexdə;
 - ✓ konservasiyada;
 - yenidən qiymətləndirmədə;
 - növbəti təmirdə;
- 304.** Avtonəqliyyat təşkilatlarında hansı halda əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi əsaslandırılmış hesab olunur:
- ✓ yenidən qiymətləndirmədə;
 - yeni avadanlıqlarla təhciz olunmada.
 - növbəti təmirdə;
 - sexdə;
 - konservasiyada;
- 305.** Avtonəqliyyat təşkilatlarında əsas vəsaitlərin amortizasiyası hesablanmalıdır:
- hərəkətli avtonəqliyyatın daxilinə.
 - bütün əsas vəsaitlərin obyektlərinə;
 - ✓ eyni cinsli əsas vəsait obyektləri qrupu üzrə;
 - əsas vəsaitlərin bir necə cür qrup obyektlərinə;
 - əsas vəsaitlərin ayrı-ayrı obyektlərinə;
- 306.** Auditora görə hansı halda əsas vəsaitlərə amortizasiya hesablanmalıdır?
- ✓ istismarda olduqda;
 - bərpada olduqda;

- modernizasiyada olduqda.
- konservasiyada olduqda;
- təmirdə olduqda;

307. Avtonəqliyyat təşkilatında əsas vəsaitlərə amortizasiyanın hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 331 K-t 335;
- D-t 102 K-t 113.
- D-t 113 K-t 102;
- ✓ D-t 202 K-t 335;
- D-t 102 K-t 331;

308. Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinin tam bərpası üzrə köhnəlmənin hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 122 K-t 335.
- ✓ D-t 301 K-t 335;
- D-t 335 K-t 122;
- D-t 334 K-t 103;
- D-t 103 K-t 334;

309. Avtonəqliyyat təşkilatlarına əsas vəsaitlərin daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 112 K-t 334.
- D-t 102 K-t 301;
- ✓ D-t 111 K-t 301;
- D-t 112 K-t 301;
- D-t 334 K-t 102;

310. əsas vəsaitlərin silinməsinə üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 301 K-t 122.
- D-t 102 K-t 112;
- D-t 112 K-t 102;
- ✓ D-t 301 K-t 111;
- D-t 122 K-t 301;

311. İlk qiymətlənmədə əsas vəsaitlərin korlanması və çatışmamazlığı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- D-t 331 K-t 113.
- D-t 102 K-t 331;
- ✓ D-t 301 K-t 112;
- D-t 331 K-t 102;
- D-t 113 K-t 301;

312. Avtomobil ilə yük daşımaların maya dəyərinin kalkulyasiya obyektinə kimi qəbul edilməlidir:

- ✓ sərnişin-kilometr;
- avtomobil-qün.
- reklam xərcləri;
- benzin alınması üzrə yanacaq doldurma stansiyasının qəbz;
- investisiya xarakterli xərclər;

313. Auditor avtomobillərin istismarına sərf olunan xərclərin aşağıdakı qay-da-da uçota alınmasına diqqət verməlidir:

- yükləmə-boşaltma işləri üzrə;
- sərnişinlərin daşınması üzrə.
- yüklərin daşınması üzrə;
- ✓ daşınmanın hər bir növü üzrə;
- nəqliyyat-ekspedisiya xidmətləri üzrə;

314. əvəzsiz əldə edilmiş əsas vəsaitlərin hansı qiymətləndirmə metodu auditor tərəfindən düzgün hesab olunur:

- onun qurulmasına çəkilən xərc nəzərə alınmadan;
- onun hazırlanmasına çəkilən xərc nəzərə alınmadan.
- ✓ bazar qiymətilə;
- ədalətli dəyərlə;
- onun əldə edilməsinə çəkilən xərc nəzərə alınmadan;

315. Avtonəqliyyatın istifadəsinin səmərəliliyi təyin edilir:

- texniki nasazlığa görə boşdayanmalar;
- avtomobillərin siyahı sayı
- nəqliyyat təşkilatı rəhbərlərinin və mütəxəssislərinin atestasiyası;
- sürücülərin əmək və istirahət rejimlərinin gözlənilməsi;
- ✓ yük qaldırma qabiliyyəti (sənişin daşınma);

316. Sığorta fəaliyyətini həyata keçirmək hüququ üzrə ilk lisenziya uçota alınmalıdır:

- qeyri satış xərclərinin tərkibində;
- digər fəaliyyət növlərinə xərclərin tərkibində;
- işin aparılmasına xərclərin tərkibində;
- gələcək dövrlərin xərclərin tərkibində
- ✓ qeyri maddi aktivlərin tərkibində;

317. Mehmanxana təsərrüfatında otaqların qabaqcadan sifarişindən gəlirlər:

- ayrıca vergiyə cəlb olunur;
- yuxarı dərəcə ilə vergiyə cəlb olunur;
- aşağı dərəcə ilə vergiyə cəlb olunur;
- ümumiyyətlə vergiyə cəlb olunmur ;
- ✓ ümumi vergitutma rejimi tətbiq olunur;

318. Mehmanxana kompleksinin maliyyə hesabatlarının auditi aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

- mehmanxana kompleksinin istismarı xərclərinin yoxlanması;
- mehmanxana kompleksində ictimai iaşəyə xərclərinin yoxlanması;
- ✓ bütün variantlar doğrudur;
- mehmanxana kompleksinin maliyyə nəticələrinin yoxlanması;
- mehmanxana kompleksi nin gəlir və xərclərinin yoxlanması;

319. Mehmanxana kompleksinin maliyyə hesabatlarının yoxlanması auditora imkan verir:

- mehmanxana kompleksində ictimai iaşə xərclərinin proqnozunu tərtib etmək;
- bütün variantlar doğrudur;
- mehmanxananın inzibati işçilərinin əmək haqqının proqnozunu tərtib etmək;
- ✓ yaxın perspektivə mehmanxana kompleksinin inkişaf proqnozunu tərtib etmək ;
- mehmanxana kompleksində ictimai iaşəyə xərclərinin proqnozunu tərtib etmək;

320. Maliyyə hesabatlarının auditi mehmanxana kompleksi haqqında aşağıdakı informasiyanın əldə olunmasını təmin edir:

- fəaliyyətin maliyyə nəticələri haqqında;
- ✓ bütün variantlar doğrudur;
- maliyyə sabitliyi və ödəmə qabiliyyəti haqqında;
- debitor və kreditorlarla hesablaşmaların vəziyyəti haqqında ;
- aktiv və passivlərin strukturunun dəyişməsi haqqında;

321. Mehmanxana təsərrüfatında vergitutmanın xüsusiyyəti:

- bəzi xidmət növlərindən vergi tutulmur;

- vahid vergitutma dərəcəsi istifadə olunur;
- vergitutma dərəcəsi aşağıdır;
- yalnız əlavə və təcili xidmətlər vergiyə cəlb olunur;
- ✓ əlavə xidmət üzrə vergi yaşayışa görə vergidən ayrı tutulur;

322. Mehmanxana kompleksi müəssisəsində debitor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- «Təhtə hesab məbləqlər»;
- «Vergi öhdəlikləri»;
- Alıcılar və sifarişçilərin debitor borcları;
- ✓ «Emissiya gəliri»;

323. Sığorta şirkətinin pul gəlirinə daxil deyildir:

- sığorta müqaviləsi üzrə sığorta payları;
- ✓ sığorta ehtiyatlarına köçürülmüş məbləğ
- müqavilə üzrə komission mükafatı;
- əvvəlki dövrlərdə köçürülmüş sığorta ehtiyatlarının qaytarılmış məbləği;
- yenidən sığorta müqaviləsi üzrə sığorta payları;

324. Sığorta təşkilatının nizamnamə kapitalının ödənilmiş hissəsi səciyyələndirir:

- ✓ balansın passivi və aktivi arasında fərqi;
- nizamnamə kapitalı ilə ehtiyat kapitalı arasında fərqi;
- təsisçilərin və ya səhmdarların nizamnamə kapitalına olan borcları
- təsisçilərə ödənilmiş dividendlərin həcmi;
- nizamnamə kapitalı ilə əlavə kapital arasında fərqi;

325. Sığorta təşkilatının digər gəlirlərinin uçotda əks etdirilməsinin tamlığını yoxlamaq üçün auditor hansı mənbədən istifadə edə bilər:

- «Ümumi mənfəət (zərər) hesabı üzrə sintetik və analitik uçot reyestrləri;
- ✓ tələb ərizəsi üzrə qərarın arbitraj məhkəməsi tərəfindən təsdiq olunması.
- mühasibat balansı və «Mənfəət və zərər haqqında hesabat»;
- sığorta şirkətinin rəhbərliyi və baş mühasiblə söhbət;
- iddialar üzrə yazışmalar;

326. Yeni növ sığorta fəaliyyətini həyata keçirilməsi üçün lisenziyanın alınması ilə bağlı xərclər uçota alınır:

- digər fəaliyyət növlərinə xərclərin tərkibində;
- gələcək dövrlərin xərclərin tərkibində
- qeyri satış xərclərinin tərkibində;
- ✓ işin aparılmasına xərclərin tərkibində;
- qeyri maddi aktivlərin tərkibində;

327. Fiziki şəxs aldığı hansı sığorta ödəmələri məbləği vergiyə cəlb olunur:

- ✓ yenidən sığorta üzrə mükafat;
- könüllü əmlak sığortası müqaviləsi üzrə;
- mütləq sığorta üzrə;
- həyatın uzunmüddətli könüllü sığortası müqaviləsi üzrə.
- sığorta olunanın həyatına, sağlamlığına ziyanın və tibbi xərclərin örtülməsi üzrə ödəmələr;

328. Sığorta şirkəti istehsal, ticarət-vasitəçilik və bank fəaliyyəti ilə məşğul ola bilərmi:

- bəli, əgər nizamnamədə nəzərdə tutulmuşdursa;
- qanunvericiliyə müvafiq mümkündür;
- ✓ qəti mümkün deyil;
- Vergilər Nazirliyinin icazəsi ilə
- bəli, əgər müvafiq lisenziya alarsa;

- 329.** Sığorta şirkətinin son maliyyə nəticəsi səciyyələndirir:
- sığorta şirkətinin ümumi gəlirləri və digər daxilolmaları;
 - xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükaufatı-brutto;
 - pul gəliri, sığorta fəaliyyətindən digər gəlirləri, digər fəaliyyətdən gəlirləri;
 - ✓ sığorta və yenidən sığortanın aparılmasından gəlirlər, qanunvericiliklə qadağan olunmamış qeyri sığorta əməliyyatlarından daxilolmalar;
 - sığorta şirkətinin əsas fondlarının satışından mənfəəti, əmlakın icarəyə verilməsindən gəlirləri, kreditör borclarının silinməsindən gəliri;
- 330.** Sığorta şirkətinin digər pul gəlirinin formalaşmasında əsas yer tutur:
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükaufat üzrə alınmış faiz məbləği;
 - dəymiş zərərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
 - sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
 - müqavilə üzrə komission mükaufatı
 - ✓ sığorta ehtiyatlarının digər yerlərdə yerləşdirilməsindən alınmış gəlirlər;
- 331.** Sığorta şirkətinin sığorta fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyətdən gəlirlərə daxildir:
- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükaufat üzrə alınmış faiz məbləği;
 - ✓ əmlakın icarəyə verilməsindən alınmış gəlirlər;
 - sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
 - müqavilə üzrə komission mükaufatı
 - dəymiş zərərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- 332.** Sığorta şirkətinin pul gəlirinin formalaşmasında əsas yer tutur:
- ✓ sığorta və yenidən sığorta müqavilələri üzrə sığorta payları;
 - sığorta ehtiyatlarına köçürülmüş məbləği;
 - əvvəlki dövrlərdə köçürülmüş sığorta ehtiyatlarının qaytarılmış məbləği;
 - müqavilə üzrə komission mükaufatı
 - sığorta ödəmələri;
- 333.** Sığortalamanın mütləq texniki ehtiyatlarının hesablanması əsasını təşkil edir:
- sığorta mükaufatı-brutto;
 - ✓ baza sığorta mükaufatı;
 - xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükaufatı-brutto;
 - qazanılmamış mükaufat ehtiyatları;
 - faktiki ödənilmiş komission mükaufat çıxılmaqla sığorta mükaufatı-brutto;
- 334.** Auditor sığorta şirkətinin əsas fəaliyyəti üçün istifadə etdiyi qeyri maddi aktivlərin hansı qiymətlə uçotda əks etdirilməsini düzgün hesab edir:
- ödənilmiş vergi məbləği daxil edilmədən alış dəyəri ilə;
 - əldə olunma anına cari və ya bazar dəyəri ilə;
 - sığorta şirkətinin rəhbərliyi tərəfindən təyin olunan qiymətlə;
 - müqavilə qiyməti ilə
 - ✓ ödənilmiş vergi məbləği daxil edilməklə alış dəyəri ilə;
- 335.** Sığorta ehtiyatlarının hesablanması düzgünlüyünü yoxlamaq üçün auditor həmin məlumatları hansı mənbələrin məlumatları ilə tutuşdurmalıdır:
- xərclərin uçotu hesabları, tarif dərəcələri, lisenziyalar, təsis müqaviləsi;
 - ciddi hesabat blankları, hesablaşma-ödəmə sənədləri;
 - mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;
 - maliyyə risklərinin sığortası üzrə müqavilələr, digər sənədlər;
 - ✓ maliyyə risklərin sığortası üzrə müqavilələr, zərərlərin uçotu jurnalı;
- 336.** Sığorta şirkətinin vergiyə cəlb olunan mənfəət məbləğindən çıxılır:

- ✓ sığorta şirkətinin səhmləri və istiqrazlarından gəlirlər, digər müəssisənin fəaliyyətində iştirakından pay;
- sığortaçıya mənsub mükafatlardan daxil olan gəlirlər, digər müəssisənin fəaliyyətində iştirakından pay
- qanunvericiliklə qadağan olunmamış qeyri sığorta əməliyyatlarından alınmış gəlirlər;
- sığorta və yenidən sığorta əməliyyatlarının aparılmasından gəlirlər;
- məhsul, mal satışından, göstərilmiş sığorta xidmətindən, yerinə yetirilmiş işlərdən əldə olunmuş gəlirlər;

337. Aşağıdakı göstəricinin hesablanması düzgünlüyünün yoxlanması auditorun işinin mühüm hissəsi hesab olunur:

- sığorta mükafatı-brutto;
- xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;
- ✓ baza sığorta mükafatı;
- qazanılmamış mükafat ehtiyatları;
- faktiki ödənilmiş komission mükafat çıxılmaqla sığorta mükafatı-brutto;

338. Sığorta şirkətinin sığorta fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyətdən gəlirlərə daxildir:

- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- ✓ əvvəlki illərdə zərərə silinmiş debitor borclarının ödənilməsi üzrə daxil olmuş məbləq;
- müqavilə üzrə komission mükafatı
- dəymiş zərərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;

339. Sığorta təşkilatını yoxlayan auditor daha diqqətli olmalıdır:

- ✓ sığorta təşkilatının aktiv və öhdəliklərinin normati nisbətinin gözlənilməsinin yoxlanması;
- sığorta təşkilatında əsas fondlarla əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatında əmtəə-maerial qiymətliləri ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatında qeyri maddi aktivlər ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatının əmək və işçilərin əməyinin ödənilməsi üzrə qanunvericiliyin gözlənilməsinin yoxlanması

340. Sığorta şirkətində qabaqlayıcı tədbirlər üzrə ehtiyatlar necə formalaşır:

- ✓ hesabat dövründə sığorta müqaviləsi üzrə sığorta mükafat-bruttodan ayırmalar hesabına;
- faktiki ödənilmiş komission mükafatları üzrə sığorta ödəmələrindən ayırmaları hesabına;
- hesabat dövründə könüllü əmlak sığortası müqaviləsi üzrə;
- qazanılmamış mükafat ehtiyatları üzrə sığorta ödəmələrindən ayırmaları hesabına;
- həyatın uzunmüddətli könüllü sığortası müqaviləsi üzrə.

341. Sığorta şirkətində bütün vergilərin hesablanması və ödənilməsinin tamlığı aşağıdakı göstəricilərin yoxlanması ilə həyata keçirilir:

- vergi məbləğlərinin müəyyən edilməsi;
- vergi orqanlarına təqdim olunan vergi hesablamalarının tərtib edilməsi;
- hesablanmış vergi məbləğlərinin mühasibat uçotu hesablarında əks etdirilməsi;
- ✓ bütün cavablar doğrudur.
- vergi məbləğinin hesablanması metodikasının gözlənilməsi;

342. Sığorta şirkətinin vergilərlə bağlı əməliyyatların yoxlanması zamanı auditor aşağıdakı hesablamaların düzgünlüyünə diqqət verməlidir:

- sığorta şirkətinin gəlirlərindən vergi və onun məbləğinin hesablanması düzgünlüyü;
- xarici yenidən sığorta təşkilatının gəlirlərindən vergi məbləğinin;
- mütləq sığorta məbləği üzrə vergi;
- əmlakın könüllü sığortası müqaviləsi məbləği üzrə verginin.
- ✓ fiziki şəxslərin sığorta müqaviləsi üzrə aldıkları gəlirdən vergi məbləğinin;

343. Sığorta ödəmələrinin məbləği uçota alınır:

- ✓ adi fəaliyyət növlərindən gəlirlərin tərkibində;
- fəvqəl gəlirlərin tərkibində;
- gələcək dövrlərin gəlirlərinin tərkibində;

- təşkilatın uçot siyasətindən asılı olaraq
- qeyri satışdan gəlirlərin tərkibində;

344. Aşağıda qeyd olunanlardan hansı sığorta şirkətinin xərclərinə daxil edilməməlidir:

- birbaşa sığorta üzrə sığorta ödəmələri;
- yenidən sığortaya köçürülmüş sığorta haqqları;
- yenidən sığorta əməliyyatları üzrə ödənilmiş komission mükafatlar;
- ✓ yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- sığorta ehtiyatlarına köçürmələr;

345. Sığorta təşkilatının xarici auditi zamanı tədqiqatın logikası səciyyələndirir:

- auditor sığorta təşkilatının giriş əməliyyatlarından onların uçot və hesabatda əks edilməsinə keçir;
- auditor ayrı-ayrı uçot obyektləri üzrə gələcək yoxlamanın iş planını tərtib edir;
- auditor yoxlanması sığorta təşkilatının maliyyə sabitliyi haqqında obyektiv informasiyanın alınmasına istiqamətlənmişdir;
- ✓ auditor hesabatdan uçota, uçotdan sığorta təşkilatının maliyyə təsərrüfat fəaliyyətinin xarakterinə keçir,
- auditor ayrı-ayrı əməliyyatları və onların mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;

346. Sığorta şirkətinin yoxlanmasının əsas məqsədi:

- sığorta olunanların (müşərilərin) maraqlarına təhlükə yaradan fəaliyyətin aşkar olunması;
- sığorta şirkətinin maliyyə vəziyyətinin və onun fəaliyyətinin perspektivini yoxlamaq;
- risklərin, aktiv və passivlərin həcmnin müəyyən edilməsi;
- xüsusi kapitalın həcmnin və kifayətliliyinin müəyyən edilməsi
- ✓ uçot və hesabat sahəsində respublika qanunlarının və normativ aktların gözlənilməsi;

347. xarici sığorta auditi əlaqədardır:

- sığorta təşkilatının uçot siyasətinin seçilməsi ilə
- ✓ sığorta şirkətinin mühasibat hesabatının dürüstlüyünün təsdiq olunması ilə;
- sığorta təşkilatının lisenziyalasdırılmasının bəzi məsələləri ilə;
- sığorta təşkilatında material resurslarından istifadənin səmərəliliyinin yoxlanması ilə
- sığorta təşkilatının fəaliyyətinin auditor bölməsi ilə

348. Sığorta təşkilatını yoxlayan auditor hansı məsələyə diqqət verməlidir:

- sığorta təşkilatının hər bir risk üzrə yüksək məsuliyyət haqqında tələbin gözlənilməsinin yoxlanması
- sığorta təşkilatında əsas fondlarla əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatında əmtəə-maternal qiymətliləri ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- sığorta təşkilatında qeyri maddi aktivlər ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- ✓ sığorta təşkilatının əmək və işçilərin əməyinin ödənilməsi üzrə qanunvericiliyin gözlənilməsinin yoxlanması

349. Daxili sığorta auditi əlaqədardır:

- istiqrazların emissiyası ilə;
- valyuta əməliyyatları ilə;
- ✓ uçot siyasətinin seçilməsi;
- sığorta şirkətinin mühasibat hesabatının təsdiq olunması
- istiqrazların emissiyası ilə;

350. Sığorta müqaviləsi nə vaxt qüvvəyə minir?

- sığorta olunanın yazılı ərizəsi verilən andan;
- ✓ sığorta mükafatının ödənilməsi anından;
- sığorta hadisəsi baş verdiyi andan;
- bütün cavablar doğrudur
- sığorta olunanla sığorta edən arasında müqavilə bağlandıqdan sonra;

351. Mehmanxana kompleksinin maliyyə hesabatının auditinin informasiya mənbəyinə aid edilmir:

- mühasibat balansı;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ✓ əmək haqqının ödənilməsi cədvəli;
- kapitalda dəyişikliklər haqqında hesabat;
- mənfəət və zərər haqqında hesabat;

352. Sığorta olunanla sığorta edən arasında qarşılıqlı münasibəti tənzimləyən sənəd:

- sığorta üzrə qaydalar;
- ✓ sığorta müqaviləsi;
- yenidən sığorta müqaviləsi;
- ehtiyat sertifikatı
- sığorta memorandumu;

353. Fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişikliyin edilməsi aşkar olunduqda auditorun hərəkəti:

- sığortaçıların (müşərilərin) maraqlarına təhlükə yaradan hərəkətləri aşkar etməlidir.
- sığorta ehtiyatlarının formalaşdırılmasının əsaslı olması, onların şirkətin öhdəliklərinə uyğunluğunu yoxlamalıdır;
- ✓ nizamnamədə kapitalın həcmində dəyişilməsinin dövlət qeydiyyatının mövcudluğunu yoxlamalıdır;
- AR qanunvericilik və normativ aktlarının tələblərinin gözlənilməsi və hesabatın dürüstlüyünü yoxlamalıdır;
- sığorta ödəmələrinin vaxtında və qanuna uyğun aparılmasını yoxlamalıdır;

354. Fəaliyyətdə olan sığorta təşkilatı özünün nizamnamə kapitalının həcmində dəyişmişdir. Auditor ilk növbədə nəyi yoxlamalıdır:

- sığorta ödəmələrinin vaxtında və qanuna uyğun aparılması;
- sığorta ehtiyatlarının formalaşdırılmasının əsaslı olması, onların şirkətin öhdəliklərinə uyğunluğu;
- AR qanunvericilik və normativ aktlarının tələblərinin gözlənilməsi və hesabatın dürüstlüyü;
- sığortaçıların (müşərilərin) maraqlarına təhlükə yaradan hərəkətlərin aşkar olunması.
- ✓ nizamnamə kapitalının həcmində dəyişdirilməsi ilə bağlı təsisçilərin iclasının protokolu-nun mövcudluğu ;

355. Mehmanxana işçilərinin əmək haqqının auditinin ilkin informasiya mənbəyinə aid edilmir:

- əmrlər, kassa sənədləri;
- əmək haqqının ödənilməsi cədvəli;
- baş kitab, jurnal-orderlər;
- ✓ maliyyə nəticələri haqqında hesabat;
- şəxsi hesablar, bank sənədləri;

356. Mehmanxana təsərrüfatında əDV hesablanması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ✓ D-601 K-521;
- D-241 K-521;
- D-241 K-801;
- D-221 K-521;
- D-521 K-801;

357. Mehmanxanada yaşamağa görə xidmətə görə hesablanmış pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D- t 521 K-t 224;
- D-t 435 K-t 521;
- D-t 611 K-t 221;
- ✓ D-t 211 K-t 601;
- D-t 224 K-t 521;

358. Mehmanxana kompleksi müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditör borclarının və onların səbəblərinin öyrənilməsi:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- daxili hesabləşmələrin auditinin vəzifəsinə aid edilir;
- ✓ xarici hesabləşmələrin auditinin vəzifəsinə aid edilir;

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

359. Mehmanxanada yaşamağa görə avansın alınması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D- t 543 K-t 211;
- D-t 211 K-t 435;
- D-t 435 K-t 341;
- D-t 341 K-t 543;
- ✓ D-t 244 K-t 221;

360. Auditor mehmanxana kompleksi müəssisəsində alınmış avans məbləği üzrə hesablanmış əDV —ə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 241 K-t 245
- ✓ D-t 543 K-t 521
- D-t 192 K-t 543
- D-t 543 K-t 192
- D-t 245 K-t 241

361. Mehmanxana təsərrüfatı üzrə xərclər hansı hesabda uçota alınmalıdır:

- 201
- 203
- 204
- 205
- ✓ 202

362. Auditor mehmanxana kompleksi müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 241, 242 K-t 244, 245
- ✓ D-t 221, 223 K-t 443, 543
- D-t 443, 543 K-t 244, 245
- D-t 244, 245 K-t 443, 543
- D-t 244, 245 K-t 241, 242

363. Mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına aid deyildir:

- ✓ mehmanxanada inzibati heyətin sayı;
- nağd pul vəsaitinin qəbul olunması qaydası;
- nağd pul vəsaitinin xərclənməsi qaydası;
- nağd pul vəsaitinin sənədləşdirilməsi qaydası;
- kassa əməliyyatlarının aparılmasının ümumi qaydaları;

364. Mehmanxanada kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- kassa kitabının aparılması qaydasının gözlənilməsi;
- nağd pul vəsaitinin saxlanması;
- kassanın inventarizasiyası;
- kassa intizamının gözlənilməsinə nəzarət;
- ✓ kassa aparatlarının istehsalı;

365. Mehmanxana təsərrüfatında əsas vəsaitlərin silinməsi üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D- t 112 K-t 301;
- D-t 102 K-t 112;
- D-t 221 K-t 102;
- D-t 301 K-t 221;
- ✓ D-t 112 K-t 111

366. Mehmanxana təsərrüfatında daxil olmuş əsas vəsaitlər üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:
- D- t 112 K-t 301;
 - D-t 335 K-t 112;
 - D-t 221 K-t 335;
 - D-t 301 K-t 221;
 - ✓ D-t 111 K-t 113;
367. Aşağıdakı hansı məsələ mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:
- pul vəsaitinin qaytarılması qaydası;
 - ✓ mehmanxana xidmətinin düzgün təşkili qaydası;
 - kassanın texniki təhciz olunması qaydası;
 - yanğından təhlükəsizliyin gözlənilməsi qaydası;
 - pul vəsaitinin daşınması qaydası;
368. Mehmanxana işçilərinin əmək haqqının auditinin ilkin informasiya mənbəyinə aid edilmir:
- əmrlər, kassa sənədləri;
 - əmək haqqının ödənilməsi cədvəli;
 - baş kitab, jurnal-orderlər;
 - ✓ maliyyə nəticələri haqqında hesabat;
 - şəxsi hesablar, bank sənədləri;
369. Mehmanxana təsərrüfatında vergitutmanın xüsusiyyəti:
- ✓ əlavə xidmət üzrə vergi yaşayışa görə vergidən ayrı tutulur;
 - yalnız əlavə və təcili xidmətlər vergiyə cəlb olunur;
 - vahid vergitutma dərəcəsindən istifadə olunur;
 - vergitutma dərəcəsi aşağıdır;
 - bəzi xidmət növlərindən vergi tutulmur;
370. Maliyyə hesabatlarının auditi mehmanxana kompleksi haqqında aşağıdakı informasiyanın əldə olunmasını təmin edir:
- fəaliyyətin maliyyə nəticələri haqqında;
 - debitor və kreditörlerle hesablaşmaların vəziyyəti haqqında ;
 - maliyyə sabitliyi və ödəmə qabiliyyəti haqqında;
 - ✓ bütün variantlar doğrudur;
 - aktiv və passivlərin strukturunun dəyişməsi haqqında;
371. Mehmanxana kompleksinin maliyyə hesabatlarının auditi aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:
- mehmanxana kompleksinin istismarı xərclərinin yoxlanması;
 - mehmanxana kompleksi nin gəlir və xərclərinin yoxlanması;
 - mehmanxana kompleksinin maliyyə nəticələrinin yoxlanması;
 - ✓ bütün variantlar doğrudur;
 - mehmanxana kompleksində ictimai iaşəyə xərclərinin yoxlanması;
372. Mehmanxana kompleksinin maliyyə hesabatının auditinin informasiya mənbəyinə aid edilmir:
- mühasibat balansı;
 - pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
 - ✓ əmək haqqının ödənilməsi cədvəli;
 - kapitalda dəyişikliklər haqqında hesabat;
 - mənfəət və zərər haqqında hesabat;
373. Mehmanxana kompleksi müəssisəsində hesabat dövründə istifadə olunmamış materialların aşkar edilməsi auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:
- material qiymətilərinin daxil olması üzrə əməliyyatların auditi;

- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;
- material qiymətlilərinin icmal uçotunun auditi;
- ✓ material qiymətlilərindən istifadənin təhlil olunması;

374. Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin mədaxil edilməsinin tamlığının və qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- material qiymətlilərindən istifadənin təhlil olunması ;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;
- material qiymətlilərinin icmal uçotunun auditi;
- ✓ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;

375. Mehmanxana təsərrüfatında otaqların qabaqcadan sifarişindən gəlirlər:

- ayrıca vergiyə cəlb olunur;
- ümumiyyətlə vergiyə cəlb olunmur ;
- aşağı dərəcə ilə vergiyə cəlb olunur;
- yuxarı dərəcə ilə vergiyə cəlb olunur;
- ✓ ümumi vergitutma rejimi tətbiq olunur;

376. Mehmanxana kompleksinin maliyyə hesabatlarının yoxlanması auditora imkan verir:

- mehmanxana kompleksində ictimai iadə xərclərinin proqnozunu tərtib etmək;
- ✓ yaxın perspektivə mehmanxana kompleksinin inkişaf proqnozunu tərtib etmək ;
- mehmanxananın inzibati işçilərinin əmək haqqının proqnozunu tərtib etmək;
- bütün variantlar doğrudur;
- mehmanxana kompleksində ictimai iadəyə xərclərinin proqnozunu tərtib etmək;

377. Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin inventarizasiyasının tamlığının və keyfiyyətinin yoxlanması auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- ✓ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;
- material qiymətlilərinin icmal uçotunun auditi
- material qiymətlilərindən istifadənin təhlil olunması ;

378. Mehmanxana kompleksi müəssisəsində artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- | | |
|---|--|
| • D-t «Malsatan və podratçılara kreditör borcları | K-t “Umumi mənfəət (zərər)” |
| ✓ D-t “Material ehtiyatları” | K-t “Umumi mənfəət (zərər)” |
| • D-t «Kassa» | K-t “Material ehtiyatları” |
| • D-t «Bank hesablaşma hesabları» | K-t “Material ehtiyatları” |
| • D-t “Umumi mənfəət (zərər)” | K-t Malsatan və podratçılara kreditör borcları |

379. Mehmanxana kompleksi müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditör borclarının mövcudluğunun yoxlanması:

- ✓ xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

380. Mehmanxana kompleksi müəssisəsində kreditör borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- «Təhtə hesab məbləqlər»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

- «Qısamüddətli bank kreditləri»;
- «Nominal (nizamnamə) kapitalı»;
- ✓ «Gələcək hesabat dövrlərin gəlirləri»

- 381.** Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin saxlanması auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
 - material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun audit;
 - material qiymətlilərinin icmal uçotunun audit;
 - ✓ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun audit;
 - material qiymətlilərindən istifadənin təhlil olunması ;
- 382.** Sığorta müqaviləsi ilə müəyyən olunan pul məbləği adlanır:
- sığorta ödənməsi;
 - sığorta dəyəri
 - sığorta mükafatı;
 - sığorta tarifi;
 - ✓ sığorta məbləği;
- 383.** Auditor göstərilən gəlir növlərindən hansının əlavə dəyər vergisinə gəlb olunmasını tutulmasını düzgün hesab edir:
- dəymiş zərərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
 - sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
 - müqavilə üzrə komission mükafatı
 - ✓ əvvəlki illərdə zərərə silinmiş debitor borclarının ödənilməsi üzrə daxil olmuş məbləğ;
 - yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- 384.** Müqaviləyə uyğun olaraq sığorta olunanın sığorta xidməti üçün sığorta şirkətinə ödənilən məbləğ necə adlanır:
- sığorta ödənmə;
 - ✓ sığorta mükafatı;
 - sığorta tarifi;
 - sığorta təminat;
 - sığorta dəyəri
- 385.** Sığorta obyektinə aid edilir:
- sığorta hadisəsi;
 - bədbəxt hadisə;
 - ✓ sığorta riski
 - sığorta müqaviləsi;
 - sığorta məbləği;
- 386.** Sığorta hadisəsi baş verdiyi halda sığorta edən sığorta olunana ödədiyi məbləğ adlanır:
- ✓ sığorta ödənməsi;
 - sığorta dəyəri
 - sığorta tarifi;
 - sığorta mükafatı;
 - sığorta məbləği;
- 387.** Sığorta ehtiyatları nəyi səciyyələndirir:
- qazanılmış mükafat-nettonun bir hissəsi;
 - ✓ sığortanın ödənilməsinə yönəldilmiş sığorta ödəmələrinin müəyyən hissəsi;
 - vəsaitin sığorta edənin büdcəyə olan borcunun ödənilməsinə yönəldilmiş hissəsi;
 - qazanılmış mükafat-bruttonun bir hissəsi;
 - sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğ

- 388.** Sığorta şirkətinin investisiya fəaliyyətindən gəlirlərə aşağıdakı istiqamətlərə yönəldilmiş vəsaitlərdən alınan gəlirlər daxildir:
- sığorta fonduna;
 - ✓ sığorta ehtiyatlarına;
 - şirkətin aktivlərinə
 - sığortanın dəyərinə;
 - şirkətin passivlərinə;
- 389.** Göstərilən gəlir növlərindən hansından əlavə dəyər vergisinin tutulmasını auditor düzgün qəbul edir:
- ✓ sığorta şirkətinin əsas fondlarının satışından mənfəət;
 - müqavilə üzrə komission mükafatı
 - yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
 - dəymiş zərərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
 - sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- 390.** Yoxlama zamanı fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişikliyin edilməsini, lakin bununla bağlı təsisçilərin iclasının protokolu-nun və həmin dəyişikliyin dövlət qeydiyyatının mövcud olmamasını aşkar edən auditorun hərəkəti:
- auditor mənfəi auditor rəyi verməlidir;
 - auditor modifikasiya olunmuş auditor arayışı verməlidir.
 - ✓ buraxılmış nöqsanların mümkün nəticələri haqqında şirkətin rəhbərliyini məlumatlandırmalıdır;
 - auditor müəyyən iradlarını qeyd etməklə auditor rəyi verməlidir;
 - auditor rəyi verməkdən imtina etməlidir;
- 391.** Maliyyə resurslarının hansı hissəsi cəlb edilmiş kapital hesab olunur:
- sığorta fondu;
 - xalis mənfəət
 - aktivlər;
 - qazanılmış mükafat-nettonun bir hissəsi;
 - ✓ sığorta ehtiyatları;
- 392.** Mehmanxanada yaşamağa görə xidmətə görə hesablanmış pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:
- D-t 611 K-t 221;
 - ✓ D-t 211 K-t 601;
 - D- t 521 K-t 224;
 - D-t 224 K-t 521;
 - D-t 435 K-t 521;
- 393.** Mehmanxanada yaşamağa görə xidmətə görə daxil olmuş pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:
- D-t 223 K-t 221;
 - D-t 221 K-t 521;
 - ✓ D-t 223 K-t 211;
 - D- t 521 K-t 224;
 - D-t 224 K-t 521;
- 394.** Sığorta haqqı məbləği aşağıdakı məsələlər üçün kifayət etməlidir:
- lisenziya xərclərinin ödənilməsi;
 - ödəmə qabiliyyətli marjın təmin olunması;
 - sığorta agentlərinin əmək haqqının ödənilməsi;
 - ✓ sığorta müddətində gözlənilən iddiaların ödənilməsi, sığorta ehtiyatlarının yaradılması
 - tələb və təklif arasında tarazlığın saxlanması;
- 395.** Mehmanxanada yaşamağa görə alınmış avansdan hesablanmış əDV üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D- t 521 K-t 224;
- D-t 225 K-t 543;
- D-t 543 K-t 225;
- ✓ D-t 241 K-t 221;
- D-t 224 K-t 521;

396. Mehmanxana təsərrüfatında əsas vəsaitlərin silinməsi üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D- t 112 K-t 301;
- ✓ D-t 112 K-t 111
- D-t 301 K-t 221;
- D-t 221 K-t 102;
- D-t 102 K-t 112;

397. Mehmanxana təsərrüfatında əDV hesablanması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ✓ D-601 K-521;
- D-221 K-521;
- D-241 K-801;
- D-241 K-521;
- D-521 K-801;

398. Vergi tutma zamanı nəzərə alınan sığorta xidməti xərclərinə daxil edilir:

- əsas vəsaitlərin alınması ilə əlaqədar ssuda üzrə faizlərin ödənilməsi;
- ✓ nəqliyyat xərclərinin örtülməsi;
- sığorta olunanın həyatına, sağlamlığına ziyanın və tibbi xərclərin örtülməsi üzrə ödəmələr
- qabaqlayıcı tədbirlər üzrə ehtiyata ayırmalar və agentlərə komission mükafatı;
- əmtəə-material qiymətlilərinin alınması ilə əlaqədar ssuda üzrə faizlərin ödənilməsi;

399. Mehmanxanada yaşamağa görə avansın alınması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ✓ D-t 244 K-t 221;
- D- t 543 K-t 211;
- D-t 341 K-t 543;
- D-t 435 K-t 341;
- D-t 211 K-t 435;

400. Mehmanxanada kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- kassa kitabının aparılması qaydasının gözlənilməsi;
- nağd pul vəsaitinin saxlanması;
- kassanın inventarizasiyası;
- kassa intizamının gözlənilməsinə nəzarət;
- ✓ kassa aparatlarının istehsalı;

401. Fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişik etdikdən sonra elan olunmuş nizamnamə kapitalının yeni həcmi balansda əks etdirilir:

- nizamnamədə dəyişikliklərin dövlət qeydiyyatına qədər;
- mərkəzi bankın qərarından sonra.
- hesabat ilindən sonrakı il;
- sığorta şirkətinin rəhbərliyinin qərarından sonra;
- ✓ nizamnamədə dəyişikliklərin dövlət qeydiyyatından sonra;

402. Mehmanxana təsərrüfatında daxil olmuş əsas vəsaitlər üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- D-t 221 K-t 335;
- D-t 335 K-t 112;
- D- t 112 K-t 301;

- D-t 301 K-t 221;
- ✓ D-t 111 K-t 113;

403. Mehmanxana təsərrüfatı üzrə xərclər hansı hesabda uçota alınmalıdır:

- 201
- 205
- 204
- 203
- ✓ 202

404. Mehmanxana kompleksi müəssisəsində ümumistehsal və ümumtəsərrüfat xərclərinin auditi zamanı ilk növbədə konkret hesablar üzrə onların bölüşdürülməsinin düzgünlüyü yoxlanılmalıdır:

- binanın qızdırılması, işıqlandırılması, saxlanması və icarəsi xərcləri;
- inzibati idarəetmə heyətinin əmək haqqı;
- ✓ bütün variantlar doğrudur;
- xidməti məqsədlə şəxsi avtomobillərdəən istifadəyə görə kompensasiya;
- informasiya, məsləhət və auditor xidmətinin ödənilməsi xərcləri;

405. Aşağıdakı hansı məsələ mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- pul vəsaitinin qaytarılması qaydası;
- yangından təhlükəsizliyin gözlənilməsi qaydası;
- kassanın texniki təhciz olunması qaydası;
- ✓ mehmanxana xidmətinin düzgün təşkili qaydası;
- pul vəsaitinin daşınması qaydası;

406. Sığorta təşkilatının daxili auditi zamanı tədqiqatın logikası səciyyələndirir:

- ✓ auditor sığorta təşkilatının giriş əməliyyatlarından onların uçot və hesabatda əks edilməsinə keçir;
- auditor hesabatdan uçota, uçotdan sığorta təşkilatının maliyyə təsərrüfat fəaliyyətinin xarakterinə keçir,
- auditor yoxlanması sığorta təşkilatının maliyyə sabitliyi haqqında obyektiv informasiyanın alınmasına istiqamətlənmişdir;
- auditor ayrı-ayrı uçot obyektləri üzrə gələcək yoxlamanın iş planını tərtib edir;
- auditor ayrı-ayrı əməliyyatları və onların mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;

407. Sığorta əməliyyatları üçün istifadə olunan alınmış mallar və ya göstərilmiş xidmətlər üzrə vergi məbləği daxil edilir:

- birbaşa sığorta üzrə sığorta ödəmələrinə;
- vergi tutulan mənfəətə;
- sair əməliyyat gəlirlərinə
- ✓ xərclərin uçotu hesabına;
- sığorta əməliyyatlarından digər gəlirlərə;

408. Mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına aid deyildir:

- nağd pul vəsaitinin qəbul olunması qaydası;
- nağd pul vəsaitinin xərclənməsi qaydası;
- ✓ mehmanxanada inzibati heyət sayı;
- nağd pul vəsaitinin sənədləşdirilməsi qaydası;
- kassa əməliyyatlarının aparılmasının ümumi qaydaları;

409. Auditor göstərilən gəlir növlərindən hansından gəlir vergisinin tutulmasını düzgün qəbul edir:

- yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- ✓ sığorta ehtiyatlarının digər yerlərdə yerləşdirilməsindən alınmış gəlirlər
- dəymiş zərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- müqavilə üzrə komission mükafatı;

- 410.** Auditor sığorta şirkətinin əsas fəaliyyəti üçün istifadə etdiyi əsas vəsaitlərin hansı qiymətlə uçotda əks etdirilməsini düzgün hesab edir:
- ✓ ödənilmiş vergi məbləği daxil edilməklə alış dəyəri ilə;
 - ödənilmiş vergi məbləği daxil edilmədən alış dəyəri ilə;
 - müqavilə qiyməti ilə
 - sığorta şirkətinin rəhbərliyi tərəfindən təyin olunan qiymətlə;
 - əldə olunma anına cari və ya bazar dəyəri ilə;
- 411.** Sığorta olunanın əsas xərclərinə daxil edilməməlidir:
- birbaşa sığorta üzrə sığorta ödəmələri;
 - yenidən sığortaya köçürülmüş sığorta haqqları
 - ✓ sığorta müqaviləsi üzrə sığorta haqqları;
 - yenidən sığorta əməliyyatları üzrə ödənilmiş komission mükafatlar;
 - sığorta ehtiyatlarına köçürmələr;
- 412.** İşçilər üzrə şəxsi vəərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablasmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablasmaların düzgünlüyünün yoxlanması;
 - işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
 - fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;
 - ✓ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
 - işəmuзд fəhlələrə əmək haqqının hesablanması uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- 413.** Sığorta agentləri və brokerləri ilə hesablasmaların auditi zamanı yoxlanılır:
- ✓ bağlanmış və ödənilmiş müqavilələr üzrə komission mükafatların hüquqi əsasının və hesablanmasının düzgünlüyü;
 - ciddi hesabat blankları, hesablama-ödəmə sənədləri;
 - mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;
 - maliyyə risklərin sığortası üzrə müqavilələr, zərərlərin uçotu jurnalı;
 - xərclərin uçotu hesabları, tarif dərəcələri, lisenziyalar, təsis müqaviləsi;
- 414.** Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv sayılır?
- təşkilatın cari xərclərinə aid edilən və onun əməliyyat xərcləri olan kredit və borclar üzrə xərclər təşkilatın maliyyə nəticələrinə daxil edilir;
 - vergitutmaya qədər mənfəətin hesablanmasında iştirakı əlamətinə görə alınmış kredit və borcların analitik uçotunun təşkili;
 - investisiya aktivinin alınmasına və ya yaradılması ilə əlaqədar alınmış kredit və borclar üzrə xərclər onun ilkin dəyərinə daxil edilir;
 - uçota qəbul olunmasına qədər qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların dəyərinə daxil edilir;
 - ✓ kredit və borclar üzrə xərclər vergi xərclərinə daxil edilir;
- 415.** Mehmanxana kompleksi müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir:
- D-t 244 K-t 543
 - D-t 543 K-t 244
 - D-t 801 K-t 341
 - D-t 341 K-t 801
 - ✓ D-t 801 K-t 192
- 416.** Mehmanxana kompleksi müəssisəsində borcların stlinməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
 - qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
 - maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
 - ✓ xarici hesablasmaların auditinin vəzifəsinə aid edilir;
 - maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- 417.** Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv deyildir?

- alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
 - alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
 - qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
 - alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
 - ✓ alınmış kredit və borclar üzrə xərclər maliyyə nəticələrinə daxil edilir;
- 418.** Mehmanxana kompleksi müəssisəsində ümumistehsal və ümumtəsərrüfat xərclərinin auditi zamanı ilk növbədə konkret hesablar üzrə onların bölüşdürülməsinin düzgünlüyü yoxlanılmalıdır:
- inzibati idarəetmə heyətinin əmək haqqı;
 - ✓ bütün variantlar doğrudur;
 - xidməti məqsədlə şəxsi avtomobillərdən istifadəyə görə kompensasiya;
 - informasiya, məsləhət və auditor xidmətinin ödənilməsi xərcləri;
 - binanın qızdırılması, işıqlandırılması, saxlanması və icarəsi xərcləri;
- 419.** İşçilər üzrə şəxsi vərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablasmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?
- ✓ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
 - vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablasmaların düzgünlüyünün yoxlanması;
 - işəmuзд fəhlələrə əmək haqqının hesablanması üçün uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
 - işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
 - fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üçün düzgünlüyünün yoxlanması;
- 420.** Mehmanxana kompleksi müəssisəsində anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- ✓ D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
 - D-t «Dəymiş zərərə görə işçilərlə hesablasmalar» K-t “Material ehtiyatları”
 - D-t «İddialar üzrə hesablasmalar» K-t “Material ehtiyatları”
 - D-t “İddialar üzrə hesablasmalar”) K-t Malsatan və podratçılara kreditör borcları
 - D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
- 421.** Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablasmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?
- ✓ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
 - fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üçün düzgünlüyünün yoxlanması;
 - işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
 - vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablasmaların düzgünlüyünün yoxlanması;
 - işəmuзд fəhlələrə əmək haqqının hesablanması üçün uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- 422.** Mehmanxana kompleksi müəssisəsində real debitor və kreditör borclarının müəyyən olunması:
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
 - maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
 - ✓ xarici hesablasmaların auditinin vəzifəsinə aid edilir;
 - maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
 - daxili hesablasmaların auditinin vəzifəsinə aid edilir;
- 423.** Depozit əməliyyatlarının auditinin məqsədi:
- pul vəsaitlərinin cəlb olunması üzrə işləri tənzimləyən daxili sənədlərin öyrənilməsi;
 - depozit müqavilələrin zəruri rekvizitlərinin və onların doldurulmasının yoxlanması;
 - depozit müqavilələrin miqdarının açılmış şəxsi hesablara uyğunluğunun yoxlanması;
 - şəxsi hesablar və ilkin sənədlər üzrə mühasibat yazılışların yoxlanması;
 - ✓ depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin təhlilinin və vaxtlığının qiymətləndirilməsi;
- 424.** Kommersiya bankının əlavə kapitalının auditi zamanı aşağıdakı sənədlərdən istifadə olunur:

- şəxsi hesablardan çıxarışlar;
- memorial sənədlər;
- mühasibat balansı;
- ✓ yuxarıda sadalananların hamısı
- ilkin sənədlər;

425. kommersiya bankının nizamnamə kapitalının formalaşdırılması zamanı müşayət olunan aşağıdakı əməliyyat tipik səhvə daxil deyildir:

- ✓ hesablaşma hesabından vəsaitlərin köçürülməsi;
- üçüncü şəxslər tərəfindən payın köçürülməsi;
- payın ödənilməsi üçün bank ssudasından istifadə olunması;
- qiymətləndirmə və ya qiymətlilərin verilməsi aktlarının olmaması;
- depozit hesabından vəsaitlərin köçürülməsi

426. Elektron informasiya və bank elektron xidmətləri sistemi daxil edilməklə idarəetmə və maliyyə informasiya sisteminin təhlilini aparır:

- xarici auditor;
- ✓ daxili auditor;
- maliyyə meneceri;
- bankın rəhbərliyi
- müfəttiş;

427. Riskin idarə olunması prosedurunun tətbiqi və səmərəliliyininə riskin qiymətləndirilməsi üzrə metodologiyanın təhlilini aparır:

- xarici auditor;
- müfəttiş;
- maliyyə meneceri;
- vergi müfəttişi
- ✓ daxili auditor;

428. kommersiya bankında xarici auditin əsas istiqamətlərinə daxil deyildir:

- ✓ bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında özünün xüsusi informasiya sisteminin qurulması;
- bankın fəaliyyətinin hüquqi əsaslarının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
- mühasibat əməliyyatlarının əks etdirilməsinin düzgünlüyünə nəzarət;
- bank tərəfindən nəzarət funksiyasının həyata keçirilməsinin auditi
- bankda mühasibat uçotunun qurulması vəziyyətinin qiymətləndirilməsi;

429. kommersiya bankında daxili auditin işinin əsas istiqamətlərinə daxil deyildir:

- bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında özünün xüsusi informasiya sisteminin qurulması;
- bankın fəaliyyətinin hüquqi əsaslarının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
- ✓ mühasibat əməliyyatlarının əks etdirilməsinin düzgünlüyünə nəzarət
- bank tərəfindən nəzarət funksiyasının həyata keçirilməsinin auditi
- bankda mühasibat uçotunun qurulması vəziyyətinin qiymətləndirilməsi;

430. kommersiya bankının daxili auditorunun vəzifələrinə daxil deyildir:

- mühasibat informasiyasının yoxlanması;
- ✓ daxili prosedurların hazırlanması və tətbiq olunması;
- maliyyə qiymətlilərinin təhlükəsiz saxlanmasının təmin edilməsi;
- idarə heyətinin tapşırığı ilə xüsusi tədqiqatın aparılması
- material qiymətlilərinin təhlükəsiz saxlanmasının təmin edilməsi;

431. kommersiya bankının daxili nəzarət xidmətinin kompetensiyasına daxildir:

- kredit, portfel, bazar, faiz risklərinin qiymətləndirilməsi;
- ssuda, digər aktivlər üzrə mümkün itgilər üçün ehtiyatların əks etdirilməsinin tamlığının və dəqiqliyinin yoxlanması;
- qiymətli kağızlara qoyuluşların dəyərəcə qiymətləndirilməsi;

- müştərilərin hesablaşma hesabları üzrə qalıqların əks etdirilməsinin dəqiqliyi və tamlığının yoxlanması.
 - ✓ qoyulmuş məqsədlər üzrə bank rəhbərliyinin və heyətin fəaliyyəti haqqında hesabatın yoxlanması, qiymətləndirilməsi və təqdim olunması;
- 432.** kommersiya bankı üzrə hansı informasiya konfidensial hesab olunmur?
- bank işçisinin əməyinin ödənilməsi səviyyəsi və qaydası;
 - qiymətli kağızlar portfelinin vəziyyəti haqqında;
 - audit aparılan filialın maliyyə vəziyyəti haqqında;
 - ✓ bank və onun filiallarının illik hesabatı
 - kredit portfelinin vəziyyəti haqqında;
- 433.** kommersiya bankının yoxlanması nəticələri üzrə tərtib olunmuş auditor rəyini mütləq qaydada kim nəzərdən keçirir:
- Maliyyə Nazirliyi;
 - Nazirlər Kabineti;
 - ✓ kredit təşkilatının yuxarı idarəetmə orqanı;
 - kommersiya bankının baş mühasibi
 - Auditor Palatası
- 434.** Bank və ya digər kredit təşkilatını yoxlayacaq auditoru kim təsdiqləyir:
- kommersiya bankının baş mühasibi
 - Maliyyə Nazirliyi;
 - Auditor Palatası;
 - Nazirlər Kabineti
 - ✓ kredit təşkilatının yuxarı idarəetmə orqanı;
- 435.** kredit təşkilatının hesabatının auditi aparılır:
- ✓ hər il
 - yarım ildən bir
 - təsisçilərin qərarı ilə
 - müştərinin arzusu ilə
 - hər ay
- 436.** Mehmanxana kompleksi müəssisəsində təhtəlhəsab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:
- | | |
|------------------------------------|---------------------------------|
| • D-t «Bank hesablaşma hesabları » | K-t «Təhtəlhəsab məbləğlər» |
| • D-t «Təhtəlhəsab məbləğlər» | K-t «Bank hesablaşma hesabları» |
| • D-t «İstehsalat məsrəfləri» | K-t « Təhtəlhəsab məbləğlər » |
| • D-t «Təhtəlhəsab məbləğlər» | K-t «İstehsalat məsrəfləri» |
| ✓ D-t «Kassa» | K-t «Təhtəlhəsab məbləğlər» |
- 437.** Mehmanxana kompleksi müəssisəsində təhtəlhəsab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:
- | | |
|------------------------------------|---------------------------------|
| • D-t «Bank hesablaşma hesabları » | K-t «Təhtəlhəsab məbləğlər» |
| • D-t «Təhtəlhəsab məbləğlər» | K-t «Bank hesablaşma hesabları» |
| • D-t «İstehsalat məsrəfləri» | K-t « Təhtəlhəsab məbləğlər » |
| • D-t « Təhtəlhəsab məbləğlər » | K-t «İstehsalat məsrəfləri» |
| ✓ D-t « Təhtəlhəsab məbləğlər» | K-t «Kassa» |
- 438.** Mehmanxana kompleksi müəssisəsində D-t Malsatan və podratçılara qısamüddətli kreditor borcları K-t Bankdakı hesablaşmalar hesabı mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:
- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
 - malsatanların uzunmüddətli kreditor borclarının hesablanmasını;
 - malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;
 - ✓ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini

- malsatanların qısamüddətli kreditör borclarının hesablanması;
- 439.** Mehmanxana kompleksi müəssisəsinin malsatanlara olan kreditör borclarının silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur:
- D-t « Əsas idarə heyətinin qısamüddətli debitor borcları » K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları
 - ✓ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
 - D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t « Malsatan və podratçılara uzunmüddətli kreditör borcları
 - D-t « Malsatan və podratçılara uzunmüddətli kreditör borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
 - D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- 440.** Mehmanxana kompleksi müəssisəsində D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:
- vaxtında silinməmiş debitor borclarının silinməsini
 - tələb olunmamış debitor borclarının silinməsini
 - ödənmə vaxtı çatmış debitor borclarının silinməsini
 - uzunmüddətli debitor borclarının silinməsini
 - ✓ vaxtında alınmamış debitor borclarının silinməsini
- 441.** Mehmanxana kompleksi müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur:
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
 - D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
 - D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
 - D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
 - ✓ D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- 442.** Mehmanxana kompleksi müəssisəsinin audit proqramının səmərəli hazırlanması:
- ✓ ayrı-ayrı bloklar üzrə yoxlama prosedurlarının planlaşdırılmasıdır;
 - yalnız daxili auditin planlaşdırılmasıdır;
 - yalnız xarici auditin planlaşdırılmasıdır;
 - idarəetmə auditi prosedurlarının planlaşdırılmasıdır;
 - eyni zamanda bütün bloklar üzrə yoxlama prosedurlarının planlaşdırılmasıdır;
- 443.** Auditor mehmanxana təsərrüfatında ümumistehsal və ümumtəsərrüfat xərclərinin bölüşdürülməsinin düzgünlüyünü təsdiq edir:
- vergi siyasətinə əsasən;
 - maliyyə siyasətinə əsasən;
 - ✓ uçot siyasətinə əsasən;
 - təsis sənədlərinə əsasən;
 - qiymət siyasətinə əsasən;
- 444.** Digər təşkilatın nizamnamə kapitalına, birgə fəaliyyətə pay üzrə təhvil-təslim sənədləri, edilmiş payın məbləğinin təsdiq edən şəhadətnamə və s. aid edilir:
- sövdələşmə üzrə tərəflərin öhdəliklərini müəyyən edən sənədlərə;
 - ✓ ilkin uçot sənədlərinə;
 - inventarizasiya üzrə uçot sənədləşdirmə formalarına;
 - mühasibat (maliyyə) hesabatı;
 - uçot reyestrlərinə;
- 445.** Uzun müddətə öz vəsaiti hesabına bütün növ qiymətli kağızların alınmasının yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:
- qiymətli kağızlarla girov əməliyyatlarının audit;
 - borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının audit;
 - ✓ bankın investisiya əməliyyatlarının audit;
 - bankın qiymətli kağızlarla vasitəçilik və trast əməliyyatlarının audit;

- bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;

446. kommersiya bankının kassa əməliyyatları üzrə əhəmiyyət kəsb edən dövriyyələrin testləşdirilməsi nəzərdə tutur:

- bütün növ nağd vəsaitlərin nəzarət hesablanması və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
 - hesabat ilinin başa çatmasına qədər uçot məlumatlarının yoxlanması;
 - fərqlərin aşkar olunmasına və onların uçotda əks etdirilməsinə qədər hesablardakı əhəmiyyətli məbləğlərin təhlili;
 - müştərilərin şəxsi hesablar kitabının Baş kitabla üzləşdirilməsi.
- ✓ pul vəsaiti maddələrinin təsnifləşdirilməsinin yoxlanması və onun bankın daxili siyasət qaydalarına uyğunluğunun yoxlanması;

447. kommersiya bankının kredit əməliyyatları üzrə əhəmiyyət kəsb edən dövriyyələrin testləşdirilməsi nəzərdə tutur:

- bütün növ nağd vəsaitlərin nəzarət hesablanması və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
 - hesabat ilinin başa çatmasına qədər uçot məlumatlarının yoxlanması;
 - fərqlərin aşkar olunmasına və onların uçotda əks etdirilməsinə qədər hesablardakı əhəmiyyətli məbləğlərin təhlili;
- ✓ müştərilərin şəxsi hesablar kitabının Baş kitabla üzləşdirilməsi
- pul vəsaiti maddələrinin təsnifləşdirilməsinin yoxlanması və onun bankın daxili siyasət qaydalarına uyğunluğunun yoxlanması;

448. kommersiya bankında kassa əməliyyatlarının uçoitu zamanı müşayət olunan aşağıdakı əməliyyat tipik səhv sayılmır:

- bankın xəzinədarlıq işçiləri tərəfindən kassa jurnalının aparılması;
 - əmtəə-material qiymətlilərinin alınmasına limitdən arptıq məbləğin ödənilməsi;
- ✓ bankın mühasibatlığı tərəfindən kassa jurnalının aparılması;
- bütün cavab variantları doğrudur.
 - icmal arayışda və kassa jurnalında baş mühasibin imzasının olması;

449. Aşağıdakı əsas sənədlərdən hansı kommersiya bankının kassasından nağd pulun verilməsi üzrə əsas sənəd hesab edilmir?

- pul çeki;
 - hesablama cədvəli;
- ✓ ödəmə tapşırığı;
- hesablaşma-ödəmə cədvəli;
 - kassa məxaric orderi;

450. kommersiya bankının kassa əməliyyatlarının auditinin əsas məqsədlərindən biri?

- pul saxlanan kassada qiymətlilərin uçotunun və sənədlərin yoxlanması;
- ✓ kassa işlərinin təşkilində nöqsanların aşkar olunması;
- kassa əməliyyatlarının anaditik və sintetik uçotunun üzləşdirilməsi;
 - nağd pul ilə hesablaşmaların həyata keçirilməsinin düzgünlüyünün yoxlanması;
 - həyata keçirilmiş bütün kassa əməliyyatlarının sənədli yoxlanması;

451. kommersiya bankının kassa əməliyyatlarının auditinin məqsədi?

- pul saxlanan kassada qiymətlilərin uçotunun və sənədlərin yoxlanması;
 - həyata keçirilmiş bütün kassa əməliyyatlarının sənədli yoxlanması;
 - kassa əməliyyatlarının anaditik və sintetik uçotunun üzləşdirilməsi;
 - nağd pul ilə hesablaşmaların həyata keçirilməsinin düzgünlüyünün yoxlanması;
- ✓ nağd pulun saxlanması, əməliyyatların aparılması və uçotu sahəsində qanunvericiliyin gözlənilməsinin yoxlanması;

452. Bank vasitəsi ilə əsas müqavilə üzrə kreditorun borcun ödənilməsi üçün borcluya tələbi səciyyələndirən sənəd?

- ✓ ödəmə tapşırığı;
- inkasso üzrə hesablaşmalar;
 - çek;
 - aksept;
 - akkreditiv;

453. Ödəmə tapşırıqları ilə hansı əməliyyatlar həyata keçirilir?

- göndərilmiş mallara görə pul vəsaitlərinin köçürülməsi;
 - kreditlərin və faizlərin ödənilməsi məqsədi ilə pul vəsaitlərinin köçürülməsi;
 - qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş digər məqsədlərə pul vəsaitlərinin köçürülməsi;
 - ✓ bütün cavab variantları doğrudur;
 - bütün səviyyədə büdcəyə və qeyri büdcə fondlarına pul vəsaitlərinin köçürülməsi;
- 454.** Daxili nəzarət xidmətinin mövcudluğu və onun fəaliyyətinin tənzimlənməsi aucitor üçün aşağıdakı təşkilatın auditi zamanı xüsusi əhəmiyyət kəsb edir?
- tikinti təşkilatı;
 - sığorta şirkəti;
 - ticarət təşkilatı;
 - nəqliyyat təşkilatı;
 - ✓ kommersiya bankı;
- 455.** Fəaliyyətin bir neçə yerdə (filiallarda, əlavə ofislərdə) aparılması hansı bazar riski ilə əlaqədar ola bilər?
- ✓ əməliyyat;
 - valyuta;
 - depozit;
 - bazar;
 - fidusiar;
- 456.** Hansı bazar riski səhvlərin və ya dələduzluğun (aktivlərin qeyri qanuni mənimsənilməsi) ehtimalı ilə əlaqədardır?
- bazar;
 - valyuta;
 - depozit;
 - ✓ əməliyyat;
 - fidusiar;
- 457.** Bank bazar riskinin mahiyyəti nədir?
- bankın müştərisi və ya tərəfdaşı öz öhdəliklərini tam və müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir;
 - aktivlərin qorunub saxlanmasının təmin olunmaması ilə əlaqədar zərərin yaranması;
 - ✓ investisiyanın bazar qiymətinin dəyişməsi ilə əlaqədar zərərin yaranması;
 - faiz dərəcələrinin dəyişməsi ilə əlaqədar zərərin yaranması;
 - valyuta kurslarının dəyişməsi ilə əlaqədar zərərin yaranması;
- 458.** kommersiya bankında depozit əməliyyatlarının həyata keçirilməsi zamanı müşayiət olunan aşağıdakı əməliyyat tipik səhvə daxil deyildir?
- bank hesablaşma hesabından istifadə etmədən vəsaitlərin depozit hesaba köçürülməsi və silinməsi;
 - hesablaşma əməliyyatlarının hüquqi şəxsin depozit hesabı vasitəsi ilə aparılması;
 - depozit müqaviləsi olmadan depozit hesabının açılması;
 - faizlərin rübdə bir dəfədən az köçürülməsi;
 - ✓ depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlığının qiymətləndirilməsi;
- 459.** kommersiya bankının depozit əməliyyatlarının auditi hansı məqsədlə aparılır?
- pul vəsaitlərinin cəlb olunması üzrə işləri tənzimləyən daxili sənədlərin öyrənilməsi;
 - ✓ depozit əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanılması;
 - depozit müqavilələrin miqdarının açılmış şəxsi hesablara uyğunluğunun yoxlanılması;
 - şəxsi hesablar və ilkin sənədlər üzrə mühasibat yazılışların yoxlanılması;
 - depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlığının qiymətləndirilməsi;
- 460.** Mehmanxana təsərrüfatında əmtəə-material qiymətlilərinin saxlanmasının auditinin informasiya mənbəyinə daxil deyildir:
- hesab-faktura;
 - ✓ inventar vərəqəsi;

- anbar uçotu və rəqəsi;
- balans;
- qaimə;

461. Mehmanxana təsərrüfatının satışdan kənar gəlirlərini yoxlamaq üçün auditor hansı məsələyə diqqət verməlidir:

- balans mənfəətinə;
- kommersiya xərclərinə;
- ehtiyat kapitalının tamamlanmasına;
- əlavə kapitalın tamamlanmasına;
- ✓ xalis mənfəətə;

462. Auditor mehmanxana təsərrüfatının zərərinin hansı vəsait hesabına örtülməsini düzgün hesab etmir:

- ✓ mehmanxana kirayəşinlərinin pul hesablaşmaları hesabına;
- ötən illərin bölüşdürülməmiş mənfəəti hesabına;
- ehtiyat kapitalının vəsaiti hesabına;
- bütün cavablar doğrudur;
- səhmdarların məqsədli payları hesabına;

463. Auditor mehmanxana təsərrüfatının zərərinin hansı vəsait hesabına örtülməsini düzgün hesab edir:

- mehmanxana təsərrüfatının qeyri maddi aktivləri hesabına;
- ✓ səhmdarların məqsədli payları, ehtiyat kapitalı vəsaiti hesabına;
- mehmanxana təsərrüfatının debitor borcları hesabına;
- mehmanxana kirayəşinlərinin pul hesablaşmaları hesabına;
- mehmanxana təsərrüfatının material resursları hesabına;

464. Mehmanxana təsərrüfatı hesabat ilini zərərlə başa vurduğu halda auditor əmin olmalıdır:

- mehmanxana təsərrüfatının bütün səhmdarlarına dividendlərin ödənilməsinə;
- material xərclərinin əks etdirilməsinin düzgünlüyünə;
- mehmanxana təsərrüfatının nizamnamə kapitalının həcmində düzgünlüyünə;
- ✓ təsisçilər tərəfindən həmin zərərin hansı vəsait hesabına örtülməsi haqqında qərarın mövcudluğuna;
- mehmanxana təsərrüfatı mülkiyyətçilərinin maraqlarının pozulmadığına;

465. Mehmanxana təsərrüfatının xalis mənfəətini hansı istiqamətdə istifadə etmək olmaz:

- dividendlərin ödənilməsinə;
- ehtiyat kapitalının tamamlanmasına;
- əlavə kapitalının artırılmasına;
- ötən illərin zərərlərinin örtülməsinə;
- ✓ material ehtiyatlarının və əsas fondların artırılmasına;

466. Mehmanxana təsərrüfatının xalis mənfəətindən istifadə olunur:

- ✓ dividendlərin ödənilməsi, ehtiyat kapitalının tamamlanması;
- malsatan və podratçılar üzrə öhdəliklərin ödənilməsinə;
- yeni istehsal binalarının tikilməsinə;
- vergi və ödəmələr üzrə büdcə və qeyri büdcə fondlarına olan borcların örtülməsinə;
- material ehtiyatlarının və əsas fondların artırılmasına;

467. kommersiya bankının gəlirlərinə daxil edilmir:

- müştəri üçün hesabın açılması və aparılması üzrə ödəmə formasında gəlirlər;
- pul vəsaitlərinin, veksellərin, ödəmə və hesablaşma sənədlərinin inkasso edilməsindən gəlirlər;
- qiymətli metalların və daşların alqı-satqı əməliyyatları üzrə alış və uçot dəyəri arasında müsbət fərq formasında gəlirlər;
- nağd və nağdsız formada xarici valyuta ilə həyata keçirilən əməliyyatlardan gəlirlər;
- ✓ banka borclunun ölümü və ya sağlamlığının itirilməsi ehtimalı ilə bağlı sığorta müqaviləsi üzrə alınmış sığorta ödəmələri;

468.	Cari hesabat ilinin mənfəətindən avans olaraq istifadə olunması:
	• idarə heyətinin optimal qərarıdır; • material ehtiyatlarının artımının səbəbidir; • əlavə kapitalın artırılmasının səbəbidir; ✓ mehmanxana mülkiyyətçilərinin əmlak marağının birbaşa pozulması; • ehtiyat kapitalının tamamlanmasının səbəbidir;
469.	Mehmanada yaşayış üzrə xidmət göstərilməsindən pul gəliri uçotda nə vaxt tanınır:
	• kirayənişin tərəfindən yaşadığı təqvim günü başa çatdıqda; • mehmanxanada yaşaması sənədləşdirilən andan; ✓ xidmət faktiki göstərildiyi andan; • hesabat dövrünün sonunda; • ödəniş aparılan andan;
470.	Mehmana təsərrüfatının yaratdığı müxtəlif fondlar və ehtiyatlardan istifadənin düzgünlüyünün yoxlanması hansı informasiya mənbələrinə əsaslanır:
	• qeyri maddi aktivlər, icarə müqavilələri, maliyyə siyasəti üzrə qaydalar; ✓ təsis sənədləri, uçot siyasəti, təsisçilərin iclasının qərarları; • maliyyə siyasətinin, idarəetmə şurasının sənədləşməsinin düzgünlüyü • bütün cavablar doğrudur; • vergi siyasətinin, ötən dövrlərin hesabatlarının düzgünlüyü haqqında arayış;
471.	Mehmana təsərrüfatının yoxlanması prosesində hansı məsələ xüsusi diqqət mərkəzində olmalıdır:
	• vergitutma rejiminin gözlənilməsi; • kirayənişinlərlə hesablaşmaların həyata keçirilməsi zamanı normativ tələblərin gözlənilməsi; • forma geyimlərinin uçotunun əsaslı olması; ✓ bütün cavablar doğrudur; • əlavə xidmətlərin göstərilməsindən gəlirin vergiyə cəlb olunması;
472.	Mehmana təsərrüfatının auditi zamanı auditor aşağıdakı məsələyə diqqət verməlidir:
	• idarəetmə heyətinin tərkibinə və ixtisas səviyyəsinə; • mehmanxananın dərəcəsinə; • son ildə işə qəbul olunmuş işçilərin sayına; • mehmanxanada yaşayanların sayına; ✓ yaşayış üzrə xidmətdən gəlirlərin uçotda tanınması;
473.	Depozit və əmanət sertifikatı uçotda əks etdirilir:
	• bazar dəyəri ilə ✓ nominal dəyərlə • qalıq dəyəri ilə • bütün cavablar doğrudur • ilk dəyərilə
474.	Banka qoyulmuş hansı vəsait depozit sayılır:
	• qiymətli kağızlar ✓ pul vəsaitləri • sertifikatlar • düzgün cavab yoxdur • veksellər
475.	Banklarda əsas vəsaitlərin balans dəyərində hansı xərclər daxil edilir:
	✓ cari xidmət və təmir xərcləri

- amortizasiya ayırmaları
- sair xərclər
- düzgün cavab yoxdur
- istismar xərcləri

476. Auditor şirkəti kommersiya bankına aşağıda qeyd olunan hansı xidməti göstərə bilər:

- bankın perspektivə strateji və taktiki planını işləyib hazırlamaq;
- bütün cavablar doğrudur;
- bankı mühasibat uçotunu aparmaq;
- bankın fəaliyyətini reklam etmək;
- ✓ mövcud qanunvericilik məsələləri üzrə məsləhət vermək;

477. kommersiya bankının xərclərinə daxil edilmir:

- şübhəli borclar üzrə ehtiyatların formalaşmasına xərclər;
- ✓ kredit təşkilatının nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş xarici valyutada vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə mənfi məbləğ;
- müqaviləyə görə bank payı və digər cəlb edilmiş pul vəsaitləri üzrə faizlərə xərclər;
- özünün istiqrazları, depozit və ya əmanət sertifikatları üzrə xərclər;
- banklararası kreditlər üzrə xərclər;

478. Bank işçisinin normativdən artıq ezamiyyə xərcləri silinir:

- işçinin vəsaiti hesabına;
- gələcək dövrlərin xərclərinə;
- ehtiyat kapitalına;
- ✓ xalis mənfəət hesabına;
- bank xidmətlərinin maya dəyərinə;

479. kommersiya bankının gəlirlərinə daxil edilmir:

- ✓ bankın nizamnamə kapitalının tamamlanması üçün daxil olmuş xarici valyutada vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə müsbət nəticə;
- pul vəsaitlərinin, veksellərin, ödəmə və hesablaşma sənədlərinin inkasso edilməsindən gəlirlər;
- qiymətli metalların və daşların alqı-satqı əməliyyatları üzrə alışı və uçot dəyəri arasında fərq formasında gəlirlər;
- nağd və nağdsız formada xarici valyuta ilə həyata keçirilən əməliyyatlardan gəlirlər;
- müştəri üçün hesabın açılması və aparılması üzrə ödəmə formasında gəlirlər;

480. Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının, onların yaranma səbəblərinin müəyyən edilməsi uçotun hansı sahəsinin auditinə aiddir:

- maliyyə qoyuluşlarının uçotu;
- daxili hesablaşmaların uçotu;
- ✓ xarici hesablaşmaların uçotu;
- maliyyə nəticələrinin uçotu;
- qeyri maddi aktivlərin uçotu;

481. Notarial xidmətlər üzrə (dövlət yığımı) ödənişlər daxil edilir:

- norma daxilində bankın xalis mənfəətinə;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- qeyri satış xərclərinə;
- kapital ehtiyatlarına;
- ✓ bank xidmətlərinin maya dəyərinə;

482. Ssuda üzrə mümkün itgi üçün hesablanmış ehtiyat məbləği daxil edilir:

- ✓ bank xidmətlərinin maya dəyərinə;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə;

- qeyri satış xərclərinə;
- kapital ehtiyatlarına;
- norma daxilində bankın xalis mənfəətinə;

483. kadrların hazırlanması və yenidən hazırlanması üzrə bankın reklam xərcləri daxil edilir:

- vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- kapital ehtiyatlarına;
- qeyri satış xərclərinə;
- ✓ norma daxilində bank xidmətlərinin maya dəyərinə;
- norma daxilində bankın xalis mənfəətinə;

484. Bankın reklam xərcləri daxil edilir:

- kapital ehtiyatlarına;
- vergi tutulan mənfəət məbləğinin tərkibinə
- ✓ norma daxilində bank xidmətlərinin maya dəyərinə;
- qeyri satış xərclərinə;
- norma daxilində bankın xalis mənfəətinə;

485. Bankın qeyri maddi aktivlərinin yenidən qiymətləndirilməsi necə aparılır:

- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- ✓ onların balans dəyərinin yenidən hesablanması yolu ilə;
- onların ədalətli dəyərinin yenidən hesablanması yolu ilə;
- onların ilkin dəyərinin yenidən hesablanması yolu ilə;

486. Bankın qeyri maddi aktivlərinin yenidən qiymətləndirilməsi necə aparılır:

- onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- ✓ onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- onların balans dəyərinin yenidən hesablanması yolu ilə;
- onların ədalətli dəyərinin yenidən hesablanması yolu ilə;
- onların ilkin dəyərinin yenidən hesablanması yolu ilə;

487. Qiymətli kağızlarla girov əməliyyatlarının uçotu zamanı tipik səhvə aid edilir:

- borcun ödənilməsi üçün daxil olmuş məbləqlərə görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;
- yeni girov alınmış qiymətli kağızlara görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;
- geri qaytarılmış qiymətli kağızlara görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;
- girov götürülmüş qiymətli kağızlar üzrə reyestrin mövcudluğu ;
- ✓ girov alınmış qiymətli kağızların hərəkətinin qeydiyyatı jurnalının aparılmaması;

488. Qiymətli kağızlar üzrə sövdələşmə qiyməti və bilavasitə onların alınması ilə bağlı əlavə xərclər qiymətli kağızların hansı qiymətini formalaşdırır:

- müqavilə;
- ədalətli;
- ✓ balans;
- bərpa;
- bazar;

489. Bankın səhmləşdirilməsi ilə bağlı əməliyyatlarının yoxlanması zamanı auditor tərəfindən aşkar olunan tipik səhvə aiddir:

- buraxılmış imtiyazlı səhmlərin miqdarının bankın öhdəliklərinə uyğunluğu;
- ehtiyat fondu hesabına imtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi;
- bazar kotirovkası olan üçüncü şəxsdən öz səhminin satın alınması;
- qiymətli kağızların əlavə emissiyasının nəticələrinin mətbuatda nəşr etdirilməsi;
- ✓ əlavə buraxılmış səhmlərin kredit hesabına səhmdarlara satılması;

- 490.** Bank tərəfindən qiymətli kağızların emissiyası prosedurunun auditı qiymətli kağızlar üzrə əməliyyatların auditinin hansı istiqamətinə aiddir:
- ✓ bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditı;
 - bankın investisiya əməliyyatlarının auditı;
 - qiymətli kağızlarla girov əməliyyatlarının auditı;
 - bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditı;
 - borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditı;
- 491.** Dividendlərin ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:
- borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditı;
 - bankın investisiya əməliyyatlarının auditı;
 - qiymətli kağızlarla girov əməliyyatlarının auditı;
 - bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditı;
 - ✓ bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditı;
- 492.** Depozit və əmanət sertifikatları ilə əməliyyatların düzgünlüyünün yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:
- bankın investisiya əməliyyatlarının auditı;
 - ✓ borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditı;
 - qiymətli kağızlarla girov əməliyyatlarının auditı;
 - bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditı;
 - bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditı;
- 493.** kreditorların və əmanətçilərin maraqlarına təhlükə yaradan vəziyyətin aşkar olunması baxımından bankın kredit siyasətinin qiymətləndirilməsi:
- bankın kredit şöbəsinin fəaliyyətinin əsas məqsədidir;
 - auditor təşkilatının fəaliyyət istiqamətidir;
 - auditor yoxlanmasının nəticəsidir;
 - ✓ auditor yoxlanmasının vəzifəsidir;
 - kredit təşkilatının fəaliyyət göstərməsinin zəruri şərtidir;
- 494.** Bankın maliyyə nəticələrinin formalaşmasının auditı imkan verir:
- bankın ümumi gəlirini müəyyən etməyə;
 - son maliyyə nəticəsini müəyyən etməyə;
 - ✓ mənfəətin bölüşdürülməsinin düzgünlüyünü müəyyən etməyə;
 - satışdan kənar fəaliyyətdən maliyyə nəticələrini müəyyən etməyə;
 - mənfəətdən artıq verilən vergi məbləğini müəyyən etməyə;
- 495.** Bankın vergi tutulan gəlirinin tərkibinə daxil edilmir:
- ✓ mühafizə xidmətinin saxlanması xərcləri;
 - xarici valyuta ilə əməliyyatlar üzrə gəlirlər;
 - bankın səhmdarlarına dividendlərin ödənilməsi;
 - doğru cavab yoxdur;
 - pul formasında mükafat, maddi yardım;
- 496.** Bankın qiymətli kağızlarla əməliyyatlarının yoxlanması zamanı auditor tərəfindən aşkar olunan hansı əməliyyat qanun pozuntusuna aiddir:
- qiymətli kağızların uçuotu üzrə analitik hesablar ayda bir dəfədən az olmamaqla sintetik hesablarla üzləşdirilir;
 - ✓ bankda qiymətli kağızların qəflət inventarizasiyası aparılmır;
 - bankın rəhbərliyi qiymətli kağızlar üzrə yazılışları yoxlayır və düzəlişləri təsdiq edir;
 - qiymətli kağızlar üzrə sənədləşməyə az sayda səlahiyyətli vəzifəli şəxslərin girişinə icazə verilir;
 - kreditə verilmiş və ya girov qoyulmuş qiymətli kağızlar üzrə ayrıca reyestr tərtib olunur;

- 497.** Risk qrupları üzrə kreditlərin təsnifləşdirilməsinin düzgünlüyünün yoxlanması bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:
- ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
 - ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
 - kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;
 - faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
 - ✓ borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- 498.** Ssuda üzrə mümkün itgilər üçün ehtiyatların yaradılmasının tamlığının təhlili bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:
- ✓ ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
 - ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
 - kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;
 - faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
 - borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- 499.** Ümitsiz kreditlərin silinməsinin düzgünlüyünün yoxlanması bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:
- ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
 - ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
 - kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;
 - faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
 - ✓ borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- 500.** Auditor hansı analitik prosedur vasitəsi ilə kommersiya bankının faiz siyasətini qiymətləndirir:
- bankın kredit portfelinin vəziyyətinin qiymətləndirilməsi;
 - hesablanmış faizlərlə birlikdə kredit məbləqlərinin geri qaytarılmasının yoxlanması;
 - kreditlər üzrə faizlərin mühasibatlıqda rəsmiləşdirilməsinə nəzarətin yoxlanması.
 - kreditlər üzrə kəçürmələrə nəzarətin yoxlanması;
 - ✓ kreditlərin verilməsinə, onların məqsədli istifadəsinə nəzarətin yoxlanması;